

2308_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 2308 Ehtiyatların idarə edilməsi

1 Ehtiyatların idarə edilməsi biznesin bütün sahələrinə təsir edir ki, bura xüsusi olaraq aiddir

- kənd təsərrüfatı
- istehsal, marketinq və maliyyə
- nəqliyyat xidməti
- təmir xidməti
- istehsalın yenidən qurulması

2 İstehsal ehtiyatlarının idarə edilməsi bu sahələr üçün daha aktualdır

- emal sənayesi
- tikinti, ticarət və kənd təsərrüfatı müəssisələri
- ticarət və kənd təsərrüfatı müəssisələri
- kənd təsərrüfatı müəssisələri və emal sənayesi
- ticarət müəssisələri və emal sənayesi

3 Satış həcminin artırılması üçün yüksək səviyyədə ehtiyatların olması lazımdır

- menecment baxımından
- marketinq baxımından
- maliyyə baxımından
- maliyyə və marketinq baxımından
- yalnız maliyyə baxımından

4 Ehtiyatların aşağı səviyyədə olması daha yaxşıdır

- menecment baxımından
- maliyyə baxımından
- marketinq baxımından
- maliyyə və marketinq baxımından
- yalnız marketinq baxımından

5 İstehsal baxımından ehtiyatların səviyyəsi istehsalın effektivliyi üçün ... olmalıdır

- tam yüksək
- kifayət qədər
- aşağı
- yüksək
- yalnız yüksək

6 Ehtiyatların yaradılmasının əsas səbəbləri ... bərabərdir

- 6.0
- 4.0
- 3.0
- 5.0
- 2.0

7 Ehtiyatların yaradılmasının səbəbləri bunlardır

- yükdaşımalarının uçotu
- qeyri-müəyyənlikdən qorunmaq
- qənaətcil istehsalın uçotu
- tədarük
- tələb və təklifin gözlənilən dəyişməsinin qorunması

8 Ehtiyatların idarə edilməsində həlli tələb olunan ən mühüm problemlərdən biridir

- satışı artırmalı
- anbarda hansı məhsulu saxlamalı
- istehsaldan hansı çeşidi çıxarmalı
- işə kimi qəbul etməli
- istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli

9 Ehtiyatların idarə edilməsində əsas problemlərdən biridir

- satışı təkmilləşdirməli
- nə qədər sifariş vermək lazımdır
- istehsal nizam-intizamı
- işə kimin qəbul edilməsi
- istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli

10 Ehtiyatların idarə edilməsində həll olunan problemlər

- nə vaxt sifariş verilməlidir
- hansı məhsulu anbarda saxlamaq lazımdır
- sifarişin qeyri-müəyyən olunması
- nə qədər sifariş verilməlidir
- hansı nəzarət sistemindən istifadə edilməlidir

11 Ehtiyatların idarə edilməsi –

- istehsalın əsas funksiyasıdır
- idarəetmənin əsas funksiyasıdır
- menecmentin əsas funksiyası deyil
- marketinq kompleksinin elementidir
- reklam elementidir

12 Ehtiyatlar –

- reklam elementidir
- böyük həcmdə kapital tələb edir
- rəqabətin stimullaşdırılması elementidir
- böyük həcmdə kapital tələb etmir
- işçi qüvvəsi tələb edir

13 Ehtiyatların idarə edilməsi əsasən təsir edir

- elmə
- istehsala
- nəqliyyat xidmətinə
- təmir xidmətinə
- istehsalın yenidən silahlanmasına

14 Ehtiyatların idarə edilməsi əsasən təsir edir

- tədrisə
- marketinqə
- təmir xidmətinə
- nəqliyyat xidmətinə
- istehsalın yenidən silahlanmasına

15 Ehtiyatların idarə edilməsi əsasən təsir edir

- nəqliyyat xidmətinə
- maliyyə
- istehsalın yenidən silahlanmasına
- kənd təsərrüfatına
- təmir xidmətinə

16 Müəssisə istehsal proseslərinin idarə edilməsini həyata keçirir

- mütəmadi
- fasiləsiz fəaliyyəti təmin etmək məqsədi ilə
- dövrü olaraq
- fasilələrlə
- vasitəçilərin iş qrafikini dəqiqləşdirmək məqsədi ilə

17 Ehtiyatların idarə edilməsi və onun optimallaşdırılması məşğul olmağa imkan verir

- original variantların yaranmasına baxmayaraq
- digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmamasıyla
- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasıyla
- digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmasıyla
- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq

18 Ehtiyatların idarə edilməsi və onun optimallaşdırılması məşğul olmağa imkan verir

- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasıyla
- dar ixtisaslaşdırılmış və geniş miqyaslı fəaliyyətlə
- original variantların yaranmasına baxmayaraq
- digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmasıyla
- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq

19 Lagistik fəaliyyətdən başqa mal-material ehtiyatlarının idarə edilməsi ola bilər

- menecmentdən
- maliyyə və marketinq cəhətdən
- yalnız maliyyə cəhətdən
- yalnız marketinq cəhətdən
- yalnız mədəni cəhətdən

20 Ehtiyatların optimal idarə edilməsində nəzərdə tutulan siyasətdir –

- tranzit daşımaları əlaqələndirir
- ehtiyatların anbarda optimallaşdırılması deyil, həm də bütün cəhətlərin əlaqələndirilməsi
- yalnız anbarda ehtiyatların optimallaşdırılması
- təchizatın müəyyən cəhətlərinin əlaqələndirilməsi
- təchizatın bütün cəhətləri əlaqələndirilir

21 Ehtiyatlar özündə əks etdirir

- hazır məhsulları və tamamlanmamış istehsalı
- xammal, tamamlanmamış istehsal və hazır məhsulları
- xammal və tamamlanmamış istehsalı
- xammal və hazır məhsulları
- tranzit daşımaları

22 Ehtiyatların yaradılmasında məqsədi –

- mövsümi ehtiyatın yaradılması
- müəyyən bufer yaradılması
- xüsusi sahələrin yaradılması
- müəyyən sahələrin təşkil edilməsi
- mal partiyalarının böyüdülməsi

23 İstehsal ehtiyatlarıdır –

- planlaşdırılmış məhsul
- istehsal kütləsinin məcmusu
- texniki kütlənin məcmusu
- satılan texnikanın məcmusu
- planlaşdırılmamış məhsul

24 İstehsal ehtiyatları

- vaxtıkeçmiş məhsul
- istehsal prosesində istifadə üçün nəzərdə tutulan istehsal kütlələrinin məcmusu
- texniki kütlənin məcmusu
- satılan texnikanın məcmusu
- rəqiblərin bazar üçün planlaşdırdığı məhsul

25 İstehsal ehtiyatları

- anbar dövriyyəsinə yerinə yetirir
- geniş istehsal prosesinin fasiləsizliyini təmin etmək funksiyasını yerinə yetirir
- istehsalın fasiləsizliyini təmin etmək funksiyasını yerinə yetirmir
- hər hansı bir funksiyanı yerinə yetirmir
- istehsalın qaydaya salınması funksiyasını yerinə yetirir

26 Ehtiyatların idarə edilməsi nəzəriyyəsi

- istehsal məqsədlərinin texniki təhlilini göstərir
- ehtiyatların tənzimlənməsi məqsədi ilə özündə təhlil metodlarını birləşdirir
- anbar dövriyyəsinə yerinə yetirir
- istehsal proseslərinin tənzimlənməsi metodlarını göstərir
- istehsalın əsaslı təhlilini göstərir

27 Adətən tələb hesab edilir –

- mütləq kəmiyyət
- təsadüfi kəmiyyət
- nisbi kəmiyyət
- daimi kəmiyyət
- dəyişməz kəmiyyət

28 Malların çatdırılması vaxtı ola bilər

- təsadüfi olmayan müddətdə
- təsbit edilmiş və ya təsadüfi müddətdə
- yalnız təsbit edilmiş müddətdə
- yalnız təsadüfi müddətdə
- təsbit edilməmiş və təsadüfi olmayan müddətdə

29 Xammal ehtiyatı istehsalçını

- peşəkarlardan
- malgöndərənlərdən
- alıcılardan
- işçilərdən
- mütəxəssislərdən

30 Hazır məhsul ehtiyatı istehsalçını

- alıcılardan
- istehlakçılardan
- peşəkarlardan
- işçilərdən
- mütəxəssislərdən

31 Tamamlanmamış istehsal ehtiyatları istehsalçını ayırır

- vasitəçilərdən
- istehsalın müxtəlif mərhələlərindən
- mütəxəssislərdən
- peşəkarlardan
- alıcını malgöndərəndən

32 Qeyri-müəyyənlikdən müdafiə

- tranzit daşımaların səbəbidir
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- ehtiyatların yaradılması səbəbinə aid deyil
- ehtiyatların yaradılmasının yeganə səbəbidir

33 Qənaətli istehsalın və tədarükün uçotu

- ehtiyatların yaradılmasının yeganə səbəbidir
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılması səbəbinə aid deyil
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- tranzit daşımaların səbəbidir

34 Tələbin və malgöndərmənin gözlənilən dəyişməsinin təmin edilməsi

- ehtiyatların yaradılması səbəbinə aid deyil
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- tranzit daşımaların səbəbidir
- ehtiyatların yaradılmasının yeganə səbəbidir

35 Malların daşınmasının uçotu

- malların saxlanmasının səbəbidir
- ehtiyatların yaradılması səbəblərindən biridir
- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
- ehtiyatların yaradılması səbəbinə aid deyil
- ehtiyatların yaradılmasının yeganə səbəbidir

36 İstehsalın yerləşməsi

- ehtiyatların kəmiyyətinə təsir edir
- ehtiyatların səviyyəsinə təsir edir
- ehtiyatların səviyyəsinə təsir etmir
- ehtiyatların səviyyəsinə qismən təsir edir
- əhəmiyyət kəsb etmir

37 Malgətirlərin seçilməsi

- ehtiyatların səviyyəsinə təsir etmir
- ehtiyatların səviyyəsinə təsir edir
- vacibdir
- ehtiyatların səviyyəsinə qismən təsir edir
- əhəmiyyət kəsb etmir

38 İstehsalın bir mərhələsindən digər mərhələsinə hərəkət edən ehtiyatlar bir müəssisə çərçivəsində təsnifləşdirilə bilər

- istehsal ehtiyatları
- tranzit ehtiyatları
- qeyri-tranzit ehtiyatları
- rəqiblərin ehtiyatları
- vasitəçilərin ehtiyatları

39 Elə məhsulları anbarda saxlamaq olar ki, o

- həlli əhəmiyyət kəsb etmir
- elə problemdir ki, onun həlli vacibdir
- istehsal üçün problem yaratmır
- həlli mümkün olmayan problemdir
- həlli qeyri-mümkün olan problemdir

40 Nə qədər sifariş verilməlidir ki, o

- həlli əhəmiyyət kəsb etmir
- həlli vacib olan problemdir
- həlli qeyri-mümkün olan problemdir
- həlli olmayan problem olsun
- istehsal üçün problem yaratmasın

41 Sifarişlər qəbul edilərkən bu,

- istehsal üçün problem yaratmasın
- həlli vacib olan problemdir
- həlli qeyri-mümkün olan problemdir
- həlli əhəmiyyət kəsb etmir
- həlli olmayan problem olsun

42 Hansı nəzarət sistemindən istifadə edilməlidir ki, bu

- istehsal üçün problem yaratmasın
- həlli vacib olan problemdir
- həlli əhəmiyyət kəsb etmir
- həlli olmayan problem olsun
- həlli qeyri-mümkün olan problemdir

43 Mal alışının predmeti

- gəlirin tərkibi
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna aid deyil
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin strukturuna qismən aiddir

44 Sifarişlərin tərtib olunması xərcləri –

- dövriyyənin tərkibinə aiddir
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna aid deyil
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin strukturuna qismən aiddir

45 Ehtiyatların saxlanması xərcləri –

- xərclərin strukturuna aid deyil
- xərclərin struktur növlərindən biridir
- istehsal xərclərinə aiddir
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin strukturuna qismən aiddir

46 Ehtiyatlar olmadıqda xərclər

- xərclərin strukturunun yeganə növüdür
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna aid deyil
- istehsal xərclərinə aiddir
- xərclərin strukturuna qismən aiddir

47 Ehtiyatlara çəkilən xərclərin strukturuna aiddir

- ehtiyatlar olmadıqda yaranan xərclər
- mal alışı predmetinin dəyəri
- istehsal xərcləri
- sifarişlərin tərtibatı xərcləri
- ehtiyatların saxlanma xərcləri

48 Ehtiyatların saxlanma xərcləri

- ehtiyatların dəyərinin düşməsi
- ehtiyatlarda investisiyalaşdırılan kapitalın dəyəri
- sığorta xərcləri
- anbar xərcləri
- vergi və sığorta

49 Sifarişlərin tərtibatına çəkilən xərclər

- tədavül xərcləri
- sifarişlərin tərtibatı üzrə çəkilən idarə xərcləri
- idarə xərcləri
- nəqliyyat xərcləri
- yüklərin qəbuluna çəkilən xərclər

50 Mal alışı predmetinin dəyəri asılı ola bilər

- sifarişlərin yerləşdiyi ilin dövründən
- bir sifariş üzrə mal alışı predmetinin miqdarından
- gəlirin səviyyəsindən
- sifarişin ümumi dəyərindən
- ilin dövrlərindən

51 İstehsal vaxtının itirilməsi –

- şərtidir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- ehtiyatların saxlanmasına çəkilən xərclərə aiddir
- malların saxlanmasına çəkilən xərclərə qismən aiddir

52 Materialların olmaması nəticəsində yaranan vaxtından artıq iş –

- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- şərtidir
- ehtiyatların saxlanmasına çəkilən xərclərə aiddir
- malların saxlanmasına çəkilən xərclərə qismən aiddir

53 Satış həcmnin itirilməsi:

- ehtiyatların saxlanmasına çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- şərtidir
- malların saxlanmasına çəkilən xərclərə qismən aiddir

54 İtirilmiş müştərilər:

- şərtidir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- malların saxlanmasına çəkilən xərclərə qismən aiddir
- ehtiyatların saxlanmasına çəkilən xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil

55 Malların müştərilərin ünvanlarına yüklənib qismən göndərilməsi ilə bağlı xərclər:

- malların saxlanmasına çekilən xərclərə qismən aiddir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- ehtiyatların saxlanmasına çekilən xərclərə aiddir
- yolveriləndir

56 Müştərilərin ünvanına yüklərin təcili göndərilməsi ilə bağlı xərclər:

- əlavə xərclərdir
- ehtiyatların olmaması səbəbindən yaranan xərclərə aiddir
- ehtiyatların saxlanmasına çekilən xərclərə aiddir
- ehtiyatların olmaması nəticəsində yaranan xərclərə aid deyil
- malların saxlanmasına çekilən xərclərə qismən aiddir

57 Müəssisə ehtiyatlara optimal investisiya səviyyəsini müəyyən etmək üçün ziddiyyətli tələblərlə qarşılaşır.

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

58 Lagistik sistemlər əsas ...bloklardan ibarətdir

- 6.0
- 3.0
- 5.0
- 4.0
- 2.0

59 İstehsal proseslərində lagistik sistemlər aşağıdakı bloklardan ibarətdir

- satış, istehsal
- təchizat, istehsal, satış
- istehsal, satış
- təchizat, satış
- təchizat, tənzimləmə, satış

60 İstehsala lagistik yanaşmadır

- xərclərin azaldılması
- istehsal xərclərin minimum məbləği
- istehsal xərclərin maksimum məbləği
- istehsala sərf olunan xərclərin azaldılması
- xərclərin artırılması

61 Lagistik sistemlər bəzi xassələrlə xarakterizə olunur

- inteqral xassələr
- lagistik sisteminin elementlərinin qarşılıqlı əlaqəsi
- sistem elementlərinin uyğunluğu
- sistem elementlərinin qeyri-uyğunluğu
- sistemin bütün elementləri konkret olaraq bir-birilə bağlıdır

62 Sistemdə lagistik həlqələrin növündən asılı olaraq lagistik sistemlər bölünür

- lagistik sistemlər
- birbaşa təsərrüfat əlaqələri ilə lagistik sistemlər və çevik, eşelonlaşdırılmış sistemlər
- dəqiq və çevik lagistik sistemlər
- eşelonlaşdırılmış və lagistik sistemlər
- passiv, eşelonlaşdırılmış və lagistik sistemlər

63 Məhsul ehtiyatlarının saxlanması üçün sərf olunan xərclər ... dəyərindən ibarətdir

- ehtiyatların saxlanması
- sifarişlərin yerinə yetirilməsi və ehtiyatların saxlanması
- avadanlığın və sifarişin yerinə yetirilməsi
- ehtiyatların saxlanması və sifarişlərin toplanması
- sifarişlərin yerinə yetirilməsi

64 Lagistik sistemlərin obyektləridir

- topdan-satış təşkilatları
- sənaye
- dəmir yolu
- avtomobil yolu
- metro

65 Lagistik sistemlərdən kənarında fəaliyyət göstərən bütün obyektlər xarici mühitinə aiddir və ...

- təchizat sisteminə aiddir
- digər lagistik sistemlərə aiddir
- digər lagistik sistemlərə aid deyil
- digər idarəetmə sistemlərinə aid deyil
- digər idarəetmə sistemlərinə aiddir

66 İstehlakçılarla və malgöndərənlərlə idarəetmə əlaqələrinə lagistik yanaşma üçün ... aiddir

- digər sahələrdən ayrı-ayrı müəssisələr
- vahid sistem, vahid lagistik həlqə və digər sahələrdən ayrı-ayrı müəssisələr
- vahid lagistik həlqənin vahid sistemi
- heç bir lagistik həlqə və ya sistem
- vahid lagistik həlqə sistemi

67 Birbaşa təsərrüfat əlaqələrində lagistik sistemlərdir

- «əmtə istehsalçıları – alıcılar»
- «əmtə istehsalçıları – alıcılar», «vasitəçi – alıcı» belə əlaqələr sadə təşkilati əlaqə ilə xarakterizə olunur
- yalnız «məhsul istehsalçıları – alıcılar»
- yalnız «vasitəçi – alıcı»
- «vasitəçi – alıcı»

68 Eşalonlaşdırılmış sistem lagistik əlaqələrlə xarakterizə olunur ...

- ağır çətinliklə
- orta çətinliklə
- orta ağırlıqda
- ciddi çətinliklərlə
- orta yüngüllüklə

69 Eşalonlaşdırılmış sistem o təşkilatlarda qəbul edilir ki, ...

- vasitəçinin iştirakı ilə
- öz məhsulunu apararkən və ya xammal və materialı vasitəçidən alarkən vasitəçi iştirak etdikdə
- vasitəçilərdən xammal və material alınarkən, öz məhsulunu göndərərəkən vasitəçidən istifadə edilmədikdə
- başqasının məhsulunu apararkən vasitəçidən istifadə edildikdə
- vasitəçidən istifadə etməməklə

70 Çevik lagistik sistemdir

- orta ağırlıqlı əlaqələr olmadıqda
- birbaşa sadə lagistik əlaqələr və qarışıq sistemlər olduqda
- birbaşa lagistik əlaqələr və orta ağırlıqlı əlaqələr olmadıqda
- birbaşa sadə lagistik əlaqələr və qarışıq sistemlər olmadıqda
- qarışıq sistemlər olduqda

71 Çevik sistemlərdir

- qismən qəbul edildikdə
- daha çox yayıldıqda
- daha az yayıldıqda
- təsadüfi qəbul edildikdə
- qəbul edilmədikdə

72 Lagistik sistemdə mikro lagistik sistemdir

- maddi ehtiyatların idarə edilməsi
- bir müəssisəyə aid maddi ehtiyatların idarə edilməsi və mal axınlarına nəzarət edilməsi
- bir neçə təşkilata aid olan maddi ehtiyatların idarə edilməsi
- bir müəssisəyə aid olan maddi ehtiyatların idarə edilməsi
- mal axınlarına nəzarət edilməsi

73 İstehsal daxili lagistik sistemlərdir

- regiondan kənarında
- istehsalın texnoloji tsikli daxilində
- istehsalın texnoloji tsiklindən kənarında
- istehsal rayonu ərazisində
- sənaye rayonunun sərhədlərində

74 Məhsul ehtiyatlarının saxlanması xərcləri ibarətdir

- materiallardan
- sifarişin yerinə yetirilməsindən, ehtiyatların saxlanmasıdan
- yalnız sifarişin yerinə yetirilməsindən
- ehtiyatların saxlanmasıdan
- xammaldan

75 Məhsul ehtiyatlarının saxlanması dəyəri ibarətdir

- məhsulun emalına əlavə xərclərdən
- məhsul ehtiyatlarına investisiya qoyuluşundan
- bütün anbar xərclərindən
- əlavə sığorta xərclərindən
- əlavə anbar xərclərindən

76 Mal ehtiyatlarına lagistik xərclərdir

- emal xərclərinin əlavə artırılması
- mənəvi köhnəlmə və ehtiyatın keyfiyyətinin itirilməsi
- maddi köhnəlmə
- əlavə sığorta xərcləri
- anbar xərclərinin əlavə artırılması

77 Ehtiyatların saxlanması və formalaşmasına çəkilən xərclərdir

- dövriyyə vəsaitlərinin azaldılması ilə
- müəssisənin məhsul ehtiyatlarına sərf etdiyi dövriyyə vəsaitləri ilə bağlı xərclər
- fiziki şəxslərin dövriyyə vəsaitlərinə çəkdiyi xərclər
- müəssisənin dövriyyə vəsaitlərinin azaldılması ilə bağlı xərclər
- dövriyyə vəsaitlərinin artırılması ilə

78 Ehtiyatların saxlanması və formalaşmasına çəkilən xərclərin bir hissəsidir

- yalnız şərti-dəyişən xərclər
- şərti-daimi və dəyişən xərclərin bir hissəsi
- daimi xarakterli xərclər
- dəyişən xərclər
- yalnız şərti-daimi xərclər

79 Tədarük xərcləridir

- təbii itkidən artıq olan xərclər
- alış üçün sərf olunan poçt-teleqraf və ezamiyyət xərcləri
- alıcıların seçilməsi
- alıcıların qiymətləndirilməsi
- anbarın taarif qiymətləri

80 Malların saxlanmasına çəkilən xərclərə aiddir

- istehsal fondlarına ödəmələr
- anbar işçilərinin əmək haqqı
- anbar xərcləri
- qeyri-anbar xərcləri
- sığorta ödəmələri və vergilər

81 Mal qıtlığından yaranan xərclər

- izafi xərclər
- belə xərclər mövcuddur
- belə xərclər yoxdur
- belə xərclər bəzi hallarda olur
- müəssisə üçün sərfəlidir

82 Mal qıtlığı ilə bağlı xərclərdir

- maliyyə artıqlığı ilə
- satışın azalması ilə, sifarişin yerinə yetirilməməsi ilə və sifarişinin itirilməsi ilə
- satışın azalması ilə bağlı
- alıcının itirilməsi ilə bağlı
- maliyyənin olmaması ilə

83 Ehtiyatların saxlanması çəkilən xərclərin azaldılması üsulu

- istehsal xərclərin artırılması
- daimi xərclərin mal ehtiyatlarının saxlanması çəkilən xərclərlə optimal əlaqəsinin saxlanması
- hər ehtiyata çəkilən vaxt itkisinin azaldılması
- texnoloji proseslərin mərhələlərinin azaldılması
- istehsal prosesi mərhələlərinin azaldılması

84 Lagistik idarəetmənin geniş yayılmış təşkilat forması

- idarəetmənin bürokratik sistemi
- idarəetmənin matris sistemi
- idarəetmənin mərkəzləşdirilmiş sistemi
- idarəetmənin qeyri-mərkəzləşdirilmiş sistemi
- idarəetmənin demokratik sistemi

85 Müəssisənin inkişaf strategiyasının hazırlanmasında xidmət funksiyalarından biridir

- istehsal-texniki
- lagistika
- texniki-təmir
- təhlükəsizlik
- təsərrüfat bölmələrinin inzibatçılığı

86 Təşkilati və biznes proseslərinin yerinə yetirilməsində xidmət funksiyalarından biridir

- istehsal-texniki
- lagistika
- təhlükəsizlik
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı

87 Təşkilati-texniki imkanların inkişaf etdirilməsində funksiyalarından biridir

- təhlükəsizlik
- lagistika
- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı

88 Normativ və metodik işlərin qəbuluna nəzarət xidmət funksiyalarından biridir

- texniki-təmir
- lagistika
- təhlükəsizlik
- istehsal-texniki
- təsərrüfat bölmələrinin inzibatçılığı

89 Lagistik informasiya sistemlərinin inkişafı üçün tədbirlər xidmət funksiyalarından biridir

- təhlükəsizlik
- lagistika
- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı

90 Mal göndərilməsinin baza şərtlərindən və nəqliyyat şərtlərinin hazırlanması xidmət funksiyalarından biridir

- istehsal-texniki
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı
- texniki-təmir
- təhlükəsizlik

91 İxtisaslaşdırılmış firmanın – nəqliyyat, ekspeditor, sığorta və s. seçilməsi xidmət funksiyalarından biridir

- təhlükəsizlik
- lagistika
- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı

92 Köməkçi əməliyyatların seçilməsinin təşkili xidmət funksiyalarından biridir

- istehsal-texniki
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı
- texniki-təmir
- təhlükəsizlik

93 Maldaşınması üsulunun və optimal marşrutların seçilməsi xidmət funksiyalarından biridir

- istehsal-texniki
- lagistika
- təsərrüfat bölmələrinin inzibatçılığı
- texniki-təmir
- nəqliyyat

94 Mal daşınmasında əlaqələndirmə işinin təşkili xidmət funksiyalarından biridir

- istehsal-texniki
- lagistika
- nəqliyyat
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı

95 Nəqliyyat və malları müşayiət edən sənədlərin hazırlanması xidmət funksiyalarından biridir

- nəqliyyat
- ləqistika
- istehsal-texniki
- texniki-təmir
- təsərrüfat bölmələrinin inzibatçılığı

96 Gömrük və sıqorta işlərinin təşkil xidmət funksiyalarından biridir

- istehsal-texniki
- ləqistika
- texniki-təmir
- nəqliyyat
- təsərrüfat bölmələrinin inzibatçılığı

97 Malların qəbul prosesinə nəzarət və qəbulun hazırlanması nəzarət funksiyalarından biridir

- malların miqdarca qəbulu
- informasiya texnologiyalarının köməyi ilə idarəetmə effektivliyinin yüksəldilməsidir
- malların keyfiyyətə qəbulu
- lazımi miqdarda yükboşaldan postların olması
- malların qəbulundan sifarişin verilməsinə qədər olan günlərin sayı

98 Malların qəbulu prosesinə nəzarətdir

- malların keyfiyyətə qəbul müddəti
- malların miqdarca qəbul müddəti
- mal qəbulu prosesində mal artıqlığı və əskik gəlmə olduqda
- anbarda məhsul qəbulu zamanı sənədlərin doldurulması
- sənədlərin saxlanma müddəti

99 Malların göndərilməsi prosesinin hazırlanması və nəzarət

- malların əskik gəlməsi və keyfiyyətsiz malların seçilməsinə nəzarət
- malların kəmiyyət və keyfiyyətə partiyalar üzrə yığılmasına nəzarət prosesi
- saxlama yerindən malların seçilməsi prosesi
- partiyalarla malların komplektləşdirilməsinə nəzarət
- malların qorunması

100 Malların göndərilməsi və nəzarət prosesi əhatə edir

- məhsulların keyfiyyətinin termiki yoxlamması
- normativ sənədlər və yükün reqlamentə uyğun göndərilməsi
- sənədləşdirmə
- malların qablaşdırılması
- keyfiyyətə malların yoxlanması

101 Mal göndərilməsi prosesinin hazırlanması və nəzarətidir

- idarəetmənin səmərəliliyi
- lazımi miqdarda mal göndərilməsi üçün postların olması, informasiya texnologiyasının köməyi ilə idarəetmə effektivliyinin yüksəldilməsi və sifarişin qəbul olunduğu andan malın göndərilməsi
- təchizatın idarə edilməsi effektivliyinin yüksəldilməsi
- bütün istehsal prosesi
- əmək haqqının ödənilməsi

102 Lagistik xidmətin öhdəliyinə aiddir

- dispetçer işlərinin kompüterləşdirilməsi
- biznes-proses üçün əməliyyatların ardıcılığının müəyyən edilməsi
- nəqliyyat növünün seçilməsi
- yükləmə-boşaltma işinin səmərəli təşkili
- post-terminalın qurulması

103 Lagistik xidmət nəzarət edir

- narazılığın aradan qaldırılmasına
- təhlükəli yüklərin daşınmasında təhlükəsizliyə
- təhlükəli yüklərin daşınmasına
- təhlükəli yüklərin məhv edilməsi
- malların göndərilməsi qaydalarına

104 Saxlama xidməti nəzarət edir

- malların göndərilməsinə
- malların qəbuluna və onların saxlama yerində yerləşdirilməsinə
- yalnız malların uçotuna
- yalnız malların yerləşdirilməsinə
- yalnız malların qəbuluna

105 Mal göndərilməsində mütəxəssislər iştirak edir

- yükləyicilər
- növbə rəisi
- anbardar
- nəzarətçilər
- dispetçerlər

106 Nəzarətçilər qrupuna aiddir

- standartlar və nümunələr xidməti
- nəzarətçilər, laborantlar
- əmtəəşünaslar
- sürücülər
- sınaq xidməti

107 Qablaşdırma xidmətinin tərkibində çalışır

- mühafizəçilər
- qablaşdırıcılar, yükləyicilər, texnoloqlar
- çilingər, yükləyicilər
- rəssamlar, qablaşdırıcılar
- dizaynerlər, texnoloqlar

108 Ekspeditor xidmətidir

- makler fəaliyyəti
- mal göndərənlə anbar arasında vasitəçilik
- istehsalçı ilə anbar arasında vasitəçilik
- vasitəçi ilə istehsalçı arasındakı vasitəçilik
- broker fəaliyyəti

109 Ekspeditor xidməti işinin uğuru ... xidməti işçiləri ilə əməkdaşlıqdan asılıdır

- sürücülərin
- sifarişçi və mal göndərənlə
- lagistika
- tədarük
- anbar

110 Ekspeditor xidməti əməliyyatı arasında mühüm əhəmiyyət kəsb edir

- taraların, qablaşdırmanın yoxlanması
- malların yüklənməsi üçün əlverişli vaxtın və yerin müəyyən edilməsi
- malların qəbul olunması qrafikinə tərtibi
- markirovkanın yoxlanması
- mallar hazır olarkən qəbul komissiyasına məlumatın verilməsi

111 Ekspeditor xidmətinin funksiyalarıdır

- malların yüklənməsi işinin təşkili
- nəqliyyat-texnoloji marşrutların texniki-iqtisadi əsaslandırılması
- yükdaşımalarda təşkili
- malların daşınması ilə bağlı işlərin əlaqələndirilməsi
- malların boşaldılması işinin təşkili

112 Daxil olan malların qəbulu üçün fəaliyyət göstərən komissiyanın vəzifəsi

- istehsal rəhbərlərinə sərəncam vermək
- müəssisə üzrə əmrlər vermək
- şifahi sərəncamlar vermək
- sifahi rəhbərlik etmək
- şöbə rəislərinin işlərinə nəzarət

113 Malları qəbul edən komissiyanın nümunəvi tərkibi

- sənədlərin işlənməsi ilə məşğul olan işçilər
- malların çəkilməsi, bükülməsi və qablaşdırılması üzrə işçilər
- komissiya sədri
- əmtəəşünaslar
- keyfiyyət üzrə ekspertlər

114 Malların qəbul komissiyasının sədri hazırlıq işlərini təşkil edir

- malların qəbul müddətini müəyyən etmək
- əlverişli vaxtda mütəxəssisləri dəvət etmək
- malların qəbulu vaxtı keyfiyyət dəyişmələrini müəyyən etmək
- malların analizi üçün avadanlıqları hazırlamaq
- malların qəbulu vaxtı kəmiyyət dəyişmələrini müəyyən etmək

115 Yükdaşıma xidməti müəssisələrdə təşkil edilir

- aqrar
- emal, ticarət və s.
- sənaye
- nəqliyyat
- tədarük

116 Yükdaşıma xidmətinin əsas funksiyalarıdır

- iş qrafikinə müəyyən edilməsi
- yükləmə üçün lazım olan maşınların sayını müəyyən etmək
- yükboşaltma işini müəyyən etmək
- yükləmə texnologiyasını müəyyən etmək
- sənədlərin rəsmiləşdirilməsi

117 Yükdaşıma xidmətinin rəhbəri bilməlidir

- texniki təhlükəsizlik qaydalarını
- yüklərin texniki xarakteristikasını
- metroloji işləri
- yükləmə qaydalarını
- çəki cihazlarına texniki xidməti

118 Yükdaşıma qaydalarına aiddir

- əmək məcəlləsinin əsasları
- istehsalla bağlı xoşagəlməz halların izlənməsi qaydaları haqqında təlimat
- yükdaşıma planlarının müəyyənləşdirilməsi
- yolda yüklərin qorunması qaydaları
- nəqliyyat növləri

119 Yükdaşıma xidmətinin rəhbəri

- yükləmə-boşaltma vasitələri üçün istehsal sahələrindən istifadə effektivliyini təmin etmək
- yükdaşıma xidmətlərinə operativ nəzarətin həyata keçirilməsi
- lazım olan nəqliyyat vasitələrinin müəyyən edilməsi və sifarişlərin verilməsi
- malların istehlak xassələrini
- mütəxəssisləri digər strukturlardan dəvət etmək

120 Lagistik menecment yüklə bağlı əsas amilləri bilməlidir

- boş sahə
- hərəkət
- hava məlumatı
- vaxt
- say

121 Yükləmə-boşaltma ərazisi təbii və süni işıqlandırmaya malik olmalıdır

- 0.4
- 10 %-dən çox
- 20 %-dən çox
- 0.2
- 20 %-dən az

122 Yüklərin yerləşdirilməsi üçün nəqliyyat vasitələri arasında məsafənin ən azı ... metr olmalıdır

- 5.0
- 3.0
- 6.0
- 4.0
- 2.0

123 Planlaşdırma və dispetçer işi üçün növbəti əməliyyat və proseslər yerinə yetirilməlidir

- malların saxlanması və yerdəyişməsi üçün ən qısa marşrutların tapılması
- əməliyyatların yerinə yetirilməsi ardıcılığının və biznes-proseslər üçün normativlərin hazırlanması
- iş planı və qrafiklərin müəyyən edilməsi prinsiplərinin hazırlanması
- dispetçer işinin keyfiyyətinin artırılması üçün kompüterləşdirmənin tətbiqi
- planlaşdırma işinin keyfiyyətinin artırılması üçün kompüterləşdirmənin tətbiqi

124 Dispetçer xidmətinin funksiyalarıdır

- işin həcmnin icraçılar arasında bölüşdürülməsi
- bölmələrin materialla, avadanlıqla və yükləmə-boşaltma vasitələri ilə təmin edilməsi
- bölmələrin fəaliyyətinin operativ tənzimlənməsinin təşkili
- malların qəbulu
- yükəgöndərən və yükalanlar üzrə informasiyanın hazırlanması

125 İddia xidməti növbəti məsələləri həll edir

- arbitraj qaydasında iddiaların ödənilməsinə nəzarətin təşkili
- malların keyfiyyət və kəmiyyət üzrə qəbulu zamanı aktların tərtibi
- arbitrajlıqı
- iddia işlərinin və cavabların yoxlanmasının təşkili
- arbitraj qaydasında işlərin həlli qaydalarının təşkili

126 Malgöndərilməsində təchizat özündə əks etdirir

- ehtiyat hissələri
- komplektləşdiriciləri
- xammalı
- materialları
- nəqliyyatı

127 Məhsulların satışı nəqlətmədə əks etdirir

- qablaşdırmanın seçilməsini
- müqavilənin bağlanması
- məhsulu
- nəqliyyat növünün seçilməsini
- malgöndərənin seçilməsini

128 İstehsaldaxili lagistik sistemlərin texnoloji dövrüdür

- konveyer
- istehsal
- satış
- təchizat
- lagistika

129 Anbar xərcləridir

- istilik xərcləri
- enerji təchizinə görə ödəmələr
- anbar sahəsinə görə ödəmələr
- tədavül xərcləri
- su və kanalizasiya xərcləri

130 Lagistika xidməti əlaqələndirir

- malların anbarda qəbulu-ötürülməsi
- yükləmə-boşaltma əməliyyatlarının həyata keçirilməsini
- malların anbara daxil olmasını
- malların anbardan yüklənib göndərilməsini
- dozirovkanı

131 Lagistika xidməti sığortalanmasını təmin edir

- yüklərin
- avadanlıqların
- işçilərin
- malların
- xammalın

132 Qablaşdırma xidməti növbəti məsələləri həll edir

- anbara yerləşdirmədə yüklərin tamlığının qorunmasını
- qablaşdırmaya texniki tələblərin müəyyən edilməsini
- malların dozirovkasını
- markalanmaya texniki tələblərin müəyyən edilməsini
- malların göndərilməsində yüklərin tamlığının qorunmasını

133 Ekspeditor xidməti malların daşınmasını təmin edir

- eşalonla
- aviasiya və poçt xidməti ilə
- avtomobilə
- dəmir yolu ilə
- dəniz və çay nəqliyyatı ilə

134 Ekspeditor xidməti nəqliyyat vasitələrinin fraxt edilməsini təşkil edir

- avianəqliyyat
- dəniz və çay nəqliyyatı
- avtomobil
- vaqon
- franko

135 Ekspeditor xidməti təşkil edir

- nəqliyyat vasitələrinin axtarış tapılması ilə bağlı işləri
- yüklərin ünvana göndərilməsini
- mal daşınmasının optimallaşdırılmasını
- tələb olunmayan yüklərin reallaşmasını
- yüklərin axtarış tapılması ilə bağlı işləri

136 Ekspeditor xidmətinin əməkdaşları bilməlidirlər:

- nəqliyyat üzrə konvensiyaları.
- bütün cavablar doğrudur
- nəqliyyat fəaliyyətinə aid olan qanunları
- normativ-hüquqi aktları
- beynəlxalq razılaşmaları

137 Ekspeditor xidmətinin əməkdaşları nəqliyyat infrastrukturunda yollarının buraxılış-gətirilmə imkanlarını bilməlidir.

- nəqliyyat qovşaqlarının.
- bütün cavablar doğrudur
- dəniz limanlarının
- çay limanlarının
- yanalma yerlərinin

138 Malları kəmiyyət üzrə qəbul edən müəssisələr təşkilini bilməlidir:

- komissiya üzvləri üçün elə şərait yaradılmalıdır ki, onlar düzgün qaydaları bilsinlər.
- bütün cavablar doğrudur
- məhsulların düzgün qəbulu üçün şəraitin yaradılmasının təşkilini
- məhsulların vaxtında qəbulu üçün şəraitin yaradılmasını
- komissiya üzvləri üçün elə şərait yaradılmalıdır ki, onlar təlimatları bilsinlər

139 Mal alan müəssisə qəbul edilən məhsulların dəqiq kəmiyyətini müəyyən etməlidir:

- bağların.
- bütün cavablar doğrudur
- çəkisinin
- qutuların sayının
- kisələrin

140 Mal alan müəssisələr malların keyfiyyət üzrə qəbulunda bilməlidir:

- ölçü vasitələrinin işlək vəziyyətdə olmasını diqqətdə saxlamalı.
- bütün cavablar doğrudur
- məhsulların düzgün qəbulu üçün şəraitin yaradılmasını
- məhsulların vaxtında qəbulu üçün şəraitin yaradılmasını
- təcrübə vasitələrinin işlək vəziyyətdə olmasını diqqətdə saxlamalı

141 Malgöndərənlərdən malların ekspeditor tərəfindən kəmiyyətcə qəbulunda onun səlahiyyətini əhatə edir.

- dənəvər və maye yüklərin qəbulunu.
- bütün cavablar doğrudur
- malgöndərənlərdən malların anbara qəbul edilməsini
- meşə materiallarının qəbulunu
- metal prokatların qəbulunu

142 Böyük həcmdə yüklər müəssisələrin ixtisaslaşdırılmış bölmələrinin olmasını tələb edir.

- müştərilər üçün.
- öz müəssisəsi daxilində
- müəssisə xaricində
- rəqiblər üçün
- vasitəçilər üçün

143 Yükdəşimə xidmətində bəzən birliklər ola bilər.

- maliyyə şöbəsi üzrə.
- nəqliyyat vasitələri və anbarlar üzrə
- yalnız anbarlar üzrə
- yalnız nəqliyyat vasitələri üzrə
- kadrlar şöbəsi üzrə

144 Müəssisənin yükdəşimə xidməti ola bilər:

- ayrıca bir texniki şöbə ilə birgə olan şöbə.
- ayrı bir şöbə və ya anbar strukturuna daxil olan şöbə
- yalnız struktur bölməsi
- yalnız anbar strukturuna daxil olan şöbə
- maliyyə şöbəsi ilə birgə olan şöbə

145 Anbar parametrlərinin ölçüləri zonalarını əhatə edir:

- malların yüklənilib yola salınması.
- bütün cavablar doğrudur
- yükboşaltma
- malların qəbulu
- malların saxlanması

146 Malların işlənməsi texnologiyası layihələşdirilərkən nəzərə alınmalıdır:

- yüklərin əsas xarakteristikasının təhlili.
- bütün cavablar doğrudur
- yük həcmələrinin quruluşunun təhlili
- yük həcmələrinin dinamikasının təhlili
- dinamikanın təhlili

147 Əməliyyatların planlaşdırılması və hesablanması üçün zəruridir:

- orta statistik göstəricilərdən kənarlaşma.
- bütün cavablar doğrudur
- hesablamalar üzrə ilkin məlumatlar
- yüklərin təsnifat cədvəli
- yük axınlarının orta statistik əhəmiyyəti

148 Müəssisələrdə işlənilib hazırlanmalıdır:

- sənəd dövriyyəsinin sxemləri.
- bütün cavablar doğrudur
- anbarların biznes-proseslərinin albom modelləri
- texnoloji xəritə albomları
- təlimatlar

149 Yüklərin işlənməsinin lagistik prinsiplərinə aiddir:

- avadanlıqlardan optimal istifadə.
- bütün cavablar doğrudur
- avtomatlaşdırılma və mexanikləşdirmə
- yüklərin işlənməsinin tipik sxemləri
- avadanlıqların yeniləşdirilməsi

150 Malların avtomobillərdən boşaldılmasının və qəbulunun təmin edilməsi mal alanlar üçün

- bəzən məcburidir.
- məcburdur
- məcburi deyil
- ola bilər
- arzu olunandır

151 Yükləri qəbul edənlərin işçiləri yükü boşaltdıqdan sonra avtomobili və konteyneri mal qalıqlarından təmizləməsi

- bəzən məcburidir.
- məcburdur
- məcburi deyil
- ola bilər
- arzu olunandır

152 Bəzi hallarda nəqliyyat təşkilatları çirklənmiş yük platformalarının təmizlənməsini

- qismən qəbul etməlidir.
- qəbul etməlidir
- öz üzərinə götürür
- danışıqsız həyata keçirilməlidir
- həvəslə qəbul etməməlidir

153 Giriş yolları

- sərt örtüklü olmalıdır.
- hamar və möhkəm örtüyə malik olmalıdır
- hamar örtüyə malik olmamalıdır
- möhkəm örtüyə malik olmalıdır
- sərt örtüyə malik olmalıdır

154 Avtomobil nəqliyyatının yükboşaltma meydançasına arxa sürətlə qəbul edilməsində hərəkətin məhdudlaşdırılmaması üçün

- dolu vaqon olmalıdır.
- səki hamar olmalı və dirək olmamalıdır
- maneə olmamalıdır
- dirək olmamalıdır
- boş vaqon olmalıdır

155 Nəqliyyat vasitələrinin giriş qapısına daxil edilməsi zamanı rampalar arası məsafə metr olmalıdır:

- 5.0
- 1.5
- 2.0
- 3.0
- 4.0

156 Nəqliyyat vasitələrinin giriş qapısına daxil edilməsi zamanı rampalar arası meyillilik dərəcə olmalıdır:

- 7.0
- 5.0
- 2.0
- 4.0
- 6.0

157 Avtomobildən yüklərin boşaldılması və yüklənməsi üçün avtomobilin yük bortunun binanın yuxarı tavanı ilə ara məsafəsi metrdən az olmamalıdır.

- 1.0
- 0.8
- 0.5
- 2.0
- 3.0

158 Avtomobil nəqliyyatı üçün yükləmə-boşaltma platformalarının hündürlüyü metr olmalıdır.

- 1.3
- 1,1-1,2
- 1.0
- 2.0
- 2,1-2.2

159 Aztonnajlı avtomobillər üçün yükləmə-boşaltma platformalarının hündürlüyü metr olmalıdır.

- 3.0
- 0,6-0,8
- 1.0
- 1.4

2.0

160 Avtomobil nəqliyyatı üçün yükləmə-boşaltma platformalarının eni metr olmalıdır.

- 2.5
 42158.0
 2.0
 3.5
 42189.0

161 Yük saxlamaq üçün çardaqların yükboşaltma platformaları metr olmalıdır.

- 5.0
 1.0
 2.0
 3.0
 4.0

162 Bir yükboşaltma yerində malların qəbulu üçün müəyyən edilmiş binanın sahəsi kv. metr hesablanır.

- 4.0
 16.0
 8.0
 32.0
 10.0

163 Yük liftlərinin qarşısı

- kabinələr ola bilər.
 yükləmə-boşaltma meydançaları olmalıdır
 yükləmə-boşaltma meydançasını nəzərdə tutmur
 kabinələrin olmasını nəzərdə tutur
 yükləmə-boşaltma meydançalarının olmasını nəzərdə tutur

164 Yükboşaltma sahələrinin eni ola bilər.

- müxtəlif ölçüdə ola bilər
 liftin enindən az olmamalıdır
 liftin enindən az ola bilər

- liftin enindən az ola bilməz
- istənilən ölçüdə ola bilər

165 Yük meydançasının dərinliyini

- müəyyən edilmir
- dəhlizin enini nəzərə almadan müəyyən etmək olar
- təqribi müəyyən etmək olmaz
- dəhlizin eninə uyğun müəyyən etmək olar
- təqribi müəyyən etmək olar

166 Liftin maşın, blok və şaxtasında

- müəyyən edilmir
- liftin istismarına aid olmayan heç bir əşya saxlamaq olmaz
- liftin istismarına aid əşyaları saxlamaq qadağan edilmir
- istənilən əşyanı saxlamaq olar
- əşyaları saxlamaq bəzən ola bilər

167 Orta və kiçik anbarlarda

- beş mühəndis texnoloq
- bir mühəndis texnoloq
- iki mühəndis
- iki texnoloq
- iki mühəndis texnoloq

168 Texnoloji xidmətin vəzifəsidir:

- sənədlərlə iş
- bütün cavablar doğrudur
- mallarla və sənədlərlə texnoloji işlərin hazırlanması
- mallarla və sənədlərlə texnoloji işlərin həyata keçirilməsi
- mallarla və sənədlərlə texnoloji işlərin təkmilləşdirilməsi

169 Maddi ehtiyatların yaradılmasında əsas səbəblərdir

- mövsümi dəyişmələrdə istehsal və satışın tərəddüdlərinin uçotu
- malların göndərilməsi xərclərinin azaldılması

- mal alışına qənaət
- gəlirin artırılması
- istehsal və satışa təminatın təmin edilməsi

170 Lagistik kanallarda (həlqələrdə) məhsulun yerinə görə ehtiyatları qrupa bölmək olar

- tara
- başa çatmamış istehsal
- maddi resursların ehtiyatı
- xammal
- hazır məhsul

171 Lagistik əməliyyatlara münasibətdə ehtiyatları qrupa bölmək olar

- nəqliyyat ehtiyatları
- satış (ticarət) ehtiyatları
- təchizatda ehtiyatlar
- istehsal ehtiyatları
- qeyri-istehsal ehtiyatları

172 Funkisional baxımından ehtiyatları qruplara bölmək olar

- yeni ehtiyatlar
- köhnə ehtiyatlar
- cari ehtiyatlar
- sığorta ehtiyatları
- mövsümi ehtiyatlar

173 Təchizat ehtiyatlarıdır

- yolda olan mallar
- maddi resurslar, lagistik kanalda olan mallar və istehsal prosesini davam etdirmək üçün ehtiyatlar
- resurslar və yolda olan mallar
- maddi resurslar və lagistik kanalda olan mallar
- istehsal ehtiyatları

174 İstehsal ehtiyatlarıdır

- taralar

- komplektləşdirici məlumatlar
- xammal
- materiallar
- nəqliyyat

175 Ehtiyatların idarə edilməsinin həll etdiyi ən mühüm problemdir

- sifarişin icrası
- nə vaxt sifariş vermək lazımdır?
- istehsal nizam-intizamı
- işə kimin qəbul edilməsi?
- istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli

176 İstehsal ehtiyatları bölünür

- yolda olan
- mövsümi və köhnə
- cari
- sığorta
- hazırlıq

177 İstehsal ehtiyatlarının səviyyəsinə təsir edir

- istehsalın mövsümliliyi və satışın mövsümliliyi
- məhsul istehsalının dövrəliliyi (fasiləsizliyi)
- müəssisənin maddi resursları
- qeri-maddi resurslar
- anbarın xarakteristikası

178 Satış ehtiyatları bölünür

- mövsümi
- hazırlıqlı
- ardıcıl
- təminatlı
- köhnə

179 Funksional baxımdan ehtiyatlar aşağıdakı növlərə bölünür

- mövsümi ehtiyatlar
- sığorta ehtiyatları
- cari ehtiyatlar
- dövri ehtiyatlar
- hazırlıqlı ehtiyatlar

180 Mal qıtlığının müxtəlif növləri fərqləndirilir

- təbii, yolverilən, gözlənilən
- təbii, texnoloji, süni
- texnoloji, süni, texniki
- təbii, texnoloji, sintetik
- təbii, normal, süni

181 Sadə ehtiyatlardır

- bütün maddi resurslar
- istehsal istehlakı üçün nəzərdə tutulmuş maddi resursların müxtəlif növləri
- istehlak üçün nəzərdə tutulan qeyri-material resurslar
- istehsal üçün nəzərdə tutulan qeyri-material resurslar
- istehlak üçün nəzərdə tutulan maddi resurslar

182 Adi ehtiyatların yaradılması üçün əsas şərtlər

- ərazinin iqlim şəraiti
- istehsal və satış həcmlərinin fərqli olması
- satış həcmlərinin fərqli olması
- malların daşınması vaxtının fərqli olması
- nəqliyyat xərclərinin azaldılması

183 İstehsal ehtiyatları əhatə edir

- mal ehtiyatları
- sığorta və ya təminat ehtiyatları
- cari ehtiyatlar
- hazırlıq ehtiyatı
- təminat ehtiyatları

184 Ehtiyatın hər bir növü ölçülə bilər

- yalnız gün hesabı ilə
- gün hesabı ilə dəyərin natural formasında
- dəyər ölçüsü ilə
- gün hesabı ilə
- yalnız dəyər ölçüsündə

185 Mal-material ehtiyatlarının əsas növləridir

- yalnız hazır mallar
- xam materiallar mallar – hansıki hazırlanma mərhələsindədir hazır məhsullar
- xammallar mallar – hansıki hazırlanma mərhələsindədir
- xammal və xammal olmayan materiallar
- hazırlanma mərhələsində olan mallar

186 Lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır

- ləğv edilməyən
- texnoloji
- «virtual»
- cari
- mövsümi

187 İstehsalın orta statistik dövründə yaradılan ehtiyatdır

- ləğv edilməyən
- cari
- mövsümi
- texnoloji
- «virtual»

188 İstehsal istehlakı üçün nəzərdə tutulan ehtiyatdır

- ləğv edilməyən
- istehsal
- cari
- texnoloji
- mövsümi

189 İstehlakın fasiləsiz təmin edilməsi üçün nəzərdə tutulan və bölgü kanallarında olan ehtiyatdır

- ləğv edilməyən
- mal
- istehsal
- texnoloji
- mövsümi

190 «Virtual» ehtiyatdır

- əsas anbarda olan faktiki ehtiyatlar
- faktiki əsas anbarda olan və virtual mənbədə yerləşdirilən mal ehtiyatları
- anbarlarda olan faktiki ehtiyatlar
- topdan satış müəssisələrində olan ehtiyatlar
- virtual satış nöqtəsində olan ehtiyatlar

191 Hazırlıq (bufer) ehtiyatlarıdır

- malın daşınması
- istehsala gətirilmə və istifadə zamanı əlavə hazırlıq tələb edən ehtiyatlar
- malın daşınması və istifadəsi zamanı əlavə hazırlığa ehtiyac olunmadıqda
- malın daşınması və istifadəsi zamanı əlavə hazırlığa ehtiyac olunduqda
- daşınma zamanı əlavə xərc tələb edən ehtiyatlar

192 İstehsalın mövsümi xarakterindən asılı olaraq yaradılan ehtiyatdır

- məhv edilən
- mövsümi
- istehsal
- texnoloji
- ticarət

193 Hesabat dövrünün sonunda mal qalığı hesabına yaradılan ehtiyatdır

- məhv edilən
- keçid
- texnoloji
- istehsal
- ticarət

194 Reklam kompaniyası nəticəsində istehlakçı tələbinin yüksək səviyyədə ödənilməsi üçün yaradılan ehtiyatdır

- texnoloji
- reklam
- ticarət
- məhv edilən
- istehsal

195 Uzun dövrdə istifadə edilmədikdə mal ehtiyatı yararlılığını itirdikdə yaranan ehtiyatdır

- istehsal
- məhv edilən
- mövsümi
- texnoloji
- ticarət

196 Tələb ola bilər

- neytral
- asılı və sərbəst
- yalnız asılı
- yalnız sərbəst
- silinmiş və ya silinməmiş

197 Tələbdən asılı olaraq istifadə olunan mallardır

- son məhsulun nümunələri
- qovşaqlar və komplektləşdirici hissələr
- keyfiyyətli nümunələr
- ehtiyat hissələrinin nümunələri
- keyfiyyətsiz detallar

198 Ehtiyatların planlaşdırılması və nəzarət metodları müəyyən edir

- istehlakın xarakterini
- bu ehtiyata olan tələbin xarakterini
- ehtiyatların xarakteristikasını
- işin xarakterini
- təklifin xarakterini

199 Qovşaq və ehtiyat hissələrinə olan tələbin həcmi müəyyən edir

- satışı
- hazır məhsulların istehsalını
- hazır məhsulların satışını
- istehlakın xarakterini
- zay məhsulu

200 Əgər hər maşın üçün beş təkər lazım olursa, avtomobil partiyalarının istehsalı üçün lazım olan həcm müəyyən olunmalıdır. Məsələn, 200 maşın üçün tələb olunur

- 1500.0
- 1000.0
- 800.0
- 1200.0
- 500.0

201 Sərbəst tələbin predmetləridir

- süni məmulatlar
- hazır məmulatlar, son məhsullar
- keyfiyyətsiz yarımfabrikatlar
- qovşaq və komplektləşdirici hissələr
- zay qovşaq və komplektləşdirici hissələr

202 Tələbdə adətən iştirak edən elementdir

- fikir müxtəlifliyi
- təsadüfi
- təsadüfi olmayan
- münaqişə
- danışıqlar

203 Ehtiyatların idarə edilməsində sərbəst tələb mühüm rol oynayır

- variasiyada
- proqnozlaşdırmada
- planlaşdırmada
- strateji planlaşdırmada
- taktiki planlaşdırmada

204 Ehtiyatlar mal yeridilişinin mərhələsində yaradılır

- istehsal prosesində
- istehsal sferasından tədavül sferasına kimi olan bütün
- tədavül sferasından istehsal sferasına kimi olan
- texnoloji zəncirin
- emal prosesinin

205 İstehsal ehtiyatları prosesində

- istehsalçının bazardan asılılığı azalır
- istehsalçının malgöndərəndən asılılığı azalır
- istehsalçının malgöndərəndən asılılığı azalmır
- istehsalçının rəqibdən asılılığı azalır
- istehsalçının rəqibdən asılılığı azalmır

206 Malgöndərənlərin ehtiyatı üzrə ehtiyat növüdür

- tədavül sferasına nisbət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət

207 İstehlakçıların ehtiyatı üzrə ehtiyat növüdür

- struktur əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət

208 Ticarət vasitəçilərinin ehtiyatı üzrə ehtiyat növüdür

- funksional əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri
- struktur əhəmiyyət
- lagistik əməliyyata nisbət

209 Cari ehtiyatlar üzrə ehtiyat növüdür

- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- struktur əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət

210 Sığorta ehtiyatları üzrə ehtiyat növüdür

- lagistik əməliyyata nisbət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- struktur əhəmiyyət

211 Hazırlıq ehtiyatları ehtiyat növlərindən biridir

- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət
- lagistik sistemə nisbət
- struktur əhəmiyyət

212 Mövsümi ehtiyatlar üzrə ehtiyat növlərindən biridir

- struktur əhəmiyyət
- funksional əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət
- lagistik zəncirdə məhsulun yeri

213 Hazır məhsulların hərəkəti üzrə ehtiyat növüdür

- lagistik əməliyyata nisbət
- funksional əhəmiyyət
- struktur əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri

214 Möhtəkir ehtiyatlar üzrə ehtiyat növüdür.

- yerli əhəmiyyət
- funksional əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət

215 Vaxtı keçmiş ehtiyatlar üzrə ehtiyat növüdür.

- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- yerli əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət

216 Qeyri-likvid ehtiyatlar üzrə ehtiyat növüdür.

- lagistik sistemə nisbət
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət
- yerli əhəmiyyət
- lagistik zəncirdə məhsulun yeri

217 Ticarət vasitəçilərinin ehtiyatı üzrə ehtiyat növüdür.

- yerli əhəmiyyət
- lagistik sistemə nisbət
- lagistik zəncirdə məhsulun yeri
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət

218 Malgöndərənlərin ehtiyatı üzrə ehtiyat növüdür.

- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- lagistik əməliyyata nisbət
- funksional əhəmiyyət
- yerli əhəmiyyət

219 İstehlakçıların ehtiyatları üzrə ehtiyat növüdür.

- lagistik zəncirdə məhsulun yeri
- lagistik sistemə nisbət
- funksional əhəmiyyət
- lagistik əməliyyata nisbət
- yerli əhəmiyyət

220 Ehtiyatların məcmusu məbləğidir.

- tamamlanmamış istehsalın ehtiyatlarının
- bütün cavablar doğrudur
- mal ehtiyatlarının
- istehsal ehtiyatlarının
- nəqliyyat ehtiyatlarının

221 Nəqliyyat ehtiyatlarının ölçüsü müəyyən edilir.

- regional ixtisaslaşma ilə
- bütün cavablar doğrudur
- daşınan yüklərin ara məsafəsi ilə
- mal yeridilişinin həlqəlilik əmsalı ilə
- sahənin ixtisaslaşması ilə

222 Nəqliyyat ehtiyatlarının ölçüsünü müəyyən edən amillər:

- regional ixtisaslaşma
- bütün cavablar doğrudur
- ehtiyatların yolda olma vaxtı
- yüklərin daşınma müddətinin normativləri
- ara məsafəsi

223 Sığorta ehtiyatlarıdır –

- istehsalda baş verən boşdayanmalarla bağlı risklərin azaldılması üçün ehtiyatlar
- bütün cavablar doğrudur
- təminatlı ehtiyatlar
- qoruyucu ehtiyatlar
- müqavilələrin yerinə yetirilməməsi ilə bağlı risklərin azaldılması üçün ehtiyatlar

224 Sığorta ehtiyatı

- texnologiyada innovasiyadır
- daim artan ehtiyatdır
- daimi artan ehtiyat deyil
- düzgün idarə etməməyin nəticəsidir
- istehsalda innovasiyadır

225 Sığorta ehtiyatı

- texnologiyada innovasiyadır
- normal şəraitdə toxunulmayan ehtiyatdır
- daimi artan ehtiyat deyil
- düzgün idarə etməməyin nəticəsidir
- istehsalda innovasiyadır

226 Sığorta ehtiyatlarının norması əsasında müəyyən edilir.

- orta göstərici
- orta günlük istehlakın
- sifarişlərin
- müqavilələrin
- istehlakçıların tələbi

227 Material resurslarına orta günlük istehlak

- orta göstərici
- sığorta ehtiyatının normasının müəyyən edilməsi əsasında
- sığorta ehtiyatlarının normasını müəyyən etmədən
- ehtiyatların normasının müəyyən edilməsi kriteriyası olmadan
- daimi artan ehtiyat əsasında

228 Hazır məhsula orta günlük istehlak

- sabit ehtiyat
- sığorta ehtiyatının normasının müəyyən edilməsi əsasında
- sığorta ehtiyatlarının normasını müəyyən etmədən
- ehtiyatların normasının müəyyən edilməsi kriteriyası olmadan
- daimi artan ehtiyat əsasında

229 Hazırlıq ehtiyatı prosesində yaranır.

- istehlaka əlavə hazırlıq.
- bütün cavablar doğrudur
- malların qəbulu
- malların rəsmiləşdirilməsi
- yükləmə-boşaltma işləri

230 Malların qəbulu prosesində yaranır.

- yol ehtiyatı
- hazırlıq ehtiyatı
- qeyri-likvid ehtiyatlar
- əlaqə
- xərclər

231 Malların rəsmiləşdirilməsi prosesində yaranır.

- əlaqə
- hazırlıq ehtiyatı
- yol ehtiyatı
- qeyri-likvid ehtiyatlar
- xərclər

232 Yükləmə-boşaltma prosesində yaranır.

- yol ehtiyatı
- hazırlıq ehtiyatı
- qeyri-likvid ehtiyatlar
- əlaqə
- xərclər

233 İstehlaka əlavə hazırlıq prosesində yaranır.

- qeyri-likvid ehtiyatlar
- hazırlıq ehtiyatı
- yol ehtiyatı
- əlaqə
- xərclər

234 Hazırlıq ehtiyatıdır:

- yol ehtiyatı
- istehsal və ya şəxsi istehlaka material resurslarının və hazır məhsulların hazırlanması üçün istehsal ehtiyatlarının bir hissəsi
- material resurslarının hazırlanması üçün istehsal ehtiyatlarının bir hissəsi
- istehsal istehlakını davam etdirmək üçün istehsal ehtiyatının bir hissəsi
- şəxsi istehlaka maddi resursların hazırlanması üçün istehsal ehtiyatlarının bir hissəsi

235 Hazırlıq ehtiyatıdır:

- material resurslarının hazırlanması üçün satış ehtiyatlarının bir hissəsi
- istehsal və ya şəxsi istehlaka material resurslarının və hazır məhsulların hazırlanması üçün satış ehtiyatlarının bir hissəsi
- istehsal istehlakını davam etdirmək üçün satış ehtiyatının bir hissəsi
- yol ehtiyatı
- şəxsi istehlaka maddi resursların hazırlanması üçün satış ehtiyatlarının bir hissəsi

236 Mövsümi ehtiyatlar zamanı yaradılan ehtiyatdır.

- yükdaşımalarının mövsümi dəyişməsi
- bütün cavablar doğrudur
- tələbin mövsümi dəyişməsi
- tələbin hiss olunacaq dərəcədə dəyişməsi
- istehsal xarakterinin mövsümi dəyişməsi

237 Mövsümi dəyişən ehtiyatlar tərkibində yaradılır.

- məcburi ehtiyatların
- mövsümi ehtiyatların
- cari ehtiyatların
- sığorta ehtiyatlarının
- hazırlıq ehtiyatlarının

238 Açıq ifadə olunan ehtiyatların mövsümi dəyişməsi üçün yaradılır.

- cari ehtiyatları
- mövsümi ehtiyatları
- sığorta ehtiyatları
- məcburi ehtiyatları
- hazırlıq ehtiyatları

239 İstehsal xarakterinin mövsümi dəyişməsi ilə bağlı yaradılır.

- məcburi ehtiyatların
- mövsümi ehtiyatlar
- hazırlıq ehtiyatları
- sığorta ehtiyatları
- cari ehtiyatlar

240 Yükdaşımalarının mövsümi dəyişməsi ilə bağlı yaradılır.

- hazırlıq ehtiyatları
- mövsümi ehtiyatlar
- cari ehtiyatlar
- sığorta ehtiyatları
- məcburi ehtiyatların

241 Mövsümi ehtiyatlar mövsümi fasilələrdə müəssisələrin normal işini təmin edir.

- yükdaşıma
- bütün cavablar doğrudur
- istehsal
- təchizat
- istehlak

242 Mövsümi ehtiyatların artımı istehlakın orta günlük artımını müddətində təmin edir.

- istehsal
- malların daxil olması və istehlakı
- malların daxil olması
- istehlak
- iş

243 Hazır məhsulların yeridilişinin formalaşması və təmin edilməsində ehtiyatları yaradır:

- marketoloqlar
- distribüter kanalları
- istehlak cəmiyyətləri
- ekspertlər
- mütəxəssislər

244 Firma tərəfindən hazır məhsulların yeridilməsi üçün ehtiyatların distribüter kanallarında formalaşmasına təsir edir.

- məhsul siyasəti
- malların bazara yeridilməsində marketinq siyasəti
- qiymət siyasəti
- əmtəə siyasəti
- malların yeridilməsində reklam siyasəti

245 Möhtəkir ehtiyatlar firma tərəfindən adətən yaradılır:

- satıcılar üçün
- qiymətin mümkün qalxmasından müdafiə məqsədi üçün
- keyfiyyətin yüksəldilməsi üçün
- çeşidin genişləndirilməsi üçün
- vasitəçilər üçün

246 Vaxtı keçmiş ehtiyatlardır –

- köhnə mallar
- uzun müddətə reallaşdırılmayan mallar
- reallaşmayan mallar
- uzun müddətli reallaşdırılan mallar
- uzun müddətə reallaşma üçün qərar qəbul edilmədikdə

247 Qeyri-likvid ehtiyatlardır –

- reallaşmayan mallar
- uzun müddətə reallaşdırılmayan mallar
- köhnə mallar
- uzun müddətli reallaşdırılan mallar
- uzun müddətə reallaşma üçün qərar qəbul edilmədikdə

248 Vaxtı keçmiş ehtiyatlar yarana bilər.

- saxlama müddətinin təminatı başa çatdıqda
- bütün cavablar doğrudur
- malın keyfiyyəti aşağı düşdükdə
- saxlama müddətində keyfiyyət aşağı düşdükdə
- mallar mənəvi cəhətdən köhnəldikdə

249 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müxtəlif sferalarındadır

- marketinq, broker
- marketinq, istehsal
- reklam, istehsal
- xidmətlər, reklam
- marketinq, menecment

250 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin ayrı-ayrı sferalarının ehtiyatlara olan münasibəti ilə əlaqələndirilir.

- reklam, istehsal
- marketinq, istehsal
- marketinq, broker
- xidmətlər, reklam
- marketinq, menecment

251 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müxtəlif məqsədlərinin razılaşdırılmasıdır.

- marketinq, broker
- marketinq, istehsal və maliyyə
- xidmətlər, reklam
- reklam, istehsal
- marketinq, menecment

252 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müəyyən hissəsinin fəaliyyətinin əlaqələndirilməsidir.

- marketinq, menecment
- maliyyə, istehsal
- reklam, istehsal
- xidmətlər, reklam
- marketinq, broker

253 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi biznesin müəyyən hissəsinin fəaliyyətinin əlaqələndirilməsidir.

- reklam, istehsal
- maliyyə, marketinq
- xidmətlər, reklam
- marketinq, broker
- marketinq, menecment

254 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi ayrı-ayrı biznes sferalarının müəyyən hissəsinin ehtiyatlara olan münasibətinin əlaqələndirilməsidir.

- marketinq, broker
- maliyyə, marketinq
- marketinq, menecment
- xidmətlər, reklam
- reklam, istehsal

255 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi ayrı-ayrı biznes sferalarının müəyyən hissəsinin ehtiyatlara olan münasibətinin əlaqələndirilməsidir.

- marketinq, menecment
- maliyyə, istehsal
- reklam, istehsal
- xidmətlər, reklam
- marketinq, broker

256 Ehtiyatların lagistik idarə edilməsinin əsas problemi ayrı-ayrı biznes sferalarının müəyyən hissəsinin ehtiyatlara olan münasibətinin əlaqələndirilməsidir.

- reklam, istehsal
- marketinq, maliyyə və istehsal
- marketinq, broker
- xidmətlər, reklam
- marketinq, menecment

257 Ehtiyatlar anlayışı

- şərtidir
- mal qıtlığı ilə birbaşa əlaqəlidir
- mal qıtlığı anlayışı ilə əlaqəli deyil
- mal qıtlığı anlayışı ilə qismən əlaqəlidir
- heç nə ilə əlaqəsi yoxdur

258 Mal resurslarının növlərindən biri olmadıqda –

- inflyasiya
- mal qıtlığı

- malların bolluğu
- möhtəkirlük
- işsizlik

259 Resursların növlərinin birində texnoloji proseslərin pozulması nəticəsində yaranır.

- malların bolluğu
- mal qıtlığı
- möhtəkirlük
- inflyasiya
- işsizlik

260 Mal resurslarının növlərinin birində süni yolla yaranır.

- inflyasiya
- mal qıtlığı
- işsizlik
- möhtəkirlük
- malların bolluğu

261 Birdəfəlik istehlakın həcmində malların gətirilməsi həcmi ilə uyğunsuzluq yaranırsa, bu

- şərtidir
- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranmasına səbəb olmur
- heç bir mənası yoxdur

262 Malların gətirilmə momenti ilə onların istehlakı arasında fərq yaranarsa, bu

- sadə ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- heç bir mənası yoxdur
- şərtidir
- ehtiyatların yaranmasına səbəb olmur

263 Ərazinin təbii şəraiti

- şərtidir

- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranmasına səbəb olmur
- heç bir mənası yoxdur

264 Nəqliyyat xərclərinin azalması

- ehtiyatların yaranmasına səbəb olmur
- sadə ehtiyatların yaranma səbəblərindən biridir
- heç bir mənası yoxdur
- sadə ehtiyatların yaranmasına səbəb olmur
- şərtidir

265 Cari ehtiyat

- məcburidir
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına aid deyil
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir

266 Hazırlıq ehtiyatı

- istehsal ehtiyatlarına aid deyil
- istehsal ehtiyatlarına aiddir
- məcburidir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir

267 Sığorta ehtiyatı

- məcburidir
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına qismən aiddir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına aid deyil

268 Təminatlı ehtiyat

- istehsal ehtiyatlarına qismən aiddir
- istehsal ehtiyatlarına aiddir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına aid deyil
- məcburidir

269 Hazır məhsulların ehtiyatı

- məcburidir
- istehsal ehtiyatlarına aiddir
- istehsal ehtiyatlarına aid deyil
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir

270 Mal ehtiyatı

- istehsal ehtiyatlarına aid deyil
- istehsal ehtiyatlarına aiddir
- məcburidir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir

271 Tədavül sferası kanallarında olan ehtiyatlar

- məcburidir
- istehsal ehtiyatlarına aiddir
- ehtiyatlara aid deyil
- istehsal ehtiyatlarına aid deyil
- istehsal ehtiyatlarına qismən aiddir

272 Natural formada olan ehtiyatlar

- ölçüyə gəlmir
- ola bilsin ki, ehtiyatın hər bir növü ölçülsün
- ehtiyatların hər bir növünün ölçülməsi mümkün deyil
- ehtiyatın hər bir növünün ölçülməsi vacibdir
- bəzi hallarda ehtiyatların hər bir növü ölçülə bilər

273 Dəyər ölçüsündə ehtiyatlar

- ehtiyatların hər bir növünün ölçülməsi mümkün deyil
- ola bilsin ki, ehtiyatın hər bir növü ölçülsün
- bəzi hallarda ehtiyatların hər bir növü ölçülə bilər
- ehtiyatın hər bir növünün ölçülməsi vacibdir
- ölçüyə gəlmir

274 Gün hesabı ilə

- ölçüyə gəlmir
- ola bilsin ki, ehtiyatın hər bir növü ölçülsün
- ehtiyatların hər bir növünün ölçülməsi mümkün deyil
- ehtiyatın hər bir növünün ölçülməsi vacibdir
- bəzi hallarda ehtiyatların hər bir növü ölçülə bilər

275 Ehtiyatlar amillərdən biridir:

- iqlim şəraiti
- logistik xərclərə təsir edən
- logistik xərclərə təsir etməyən
- logistik xərclərə qismən təsir edən
- logistik xərclərə zəif təsir edən

276 Ehtiyatlar amillərdən biridir:

- logistik xərclərə təsir etməyən
- ümumilikdə logistik xidmətin səviyyəsinə təsir edən
- logistik xərclərə zəif təsir edən
- logistik xərclərə qismən təsir edən
- iqlim şəraiti

277 Xam materiallar

- təsnifləşdirilir
- mal-material ehtiyatlarına aiddir
- mal-material ehtiyatlarına aid deyil
- mal-material ehtiyatlarına qismən aiddir
- təsnifləşdirilmir

278 Hazırlıq mərhələsində olan mallar

- mal-material ehtiyatlarına aid deyil
- mal-material ehtiyatlarına aiddir
- təsnifləşdirilmir
- mal-material ehtiyatlarına qismən aiddir
- təsnifləşdirilir

279 Hazır məhsullar

- təsnifləşdirilir
- mal-material ehtiyatlarına aiddir
- mal-material ehtiyatlarına aid deyil
- təsnifləşdirilmir
- mal-material ehtiyatlarına qismən aiddir

280 Texnoloji ehtiyatlar

- məcburidir
- lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır
- vasitəçilər arasında hərəkət edən ehtiyatlardır
- bir regiondan digər regiona hərəkət edən ehtiyatlardır
- vasitəçilər arasında hərəkət edən ehtiyatdır

281 Keçid ehtiyatlarıdır

- vasitəçilər arasında hərəkət edən ehtiyatlardır
- lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır
- bir regiondan digər regiona hərəkət edən ehtiyatlardır
- məcburidir
- vasitəçilər arasında hərəkət edən ehtiyatdır

282 Asılı tələblərdə istifadə olunan predmetlər:

- şərtidir
- bir qayda olaraq son məhsul istehsalında istifadə olunan qovşaqlar və komplektləşdiricilər
- qovşaqlar və komplektləşdiricilər
- son məhsul istehsalında istifadə olunan qovşaqlar və komplektləşdiricilər
- son məhsul istehsalında istifadə olunmayan qovşaqlar və komplektləşdiricilər

283 Qovşaqlar asılı tələblərin istifadəsinə bir qayda olaraq

- mümkün deyil
- aiddir
- aid deyil
- bəzən aiddir
- təsadüf hallarda aiddir

284 Komplektləşdirici hissələr asılı tələblərin istifadəsinə bir qayda olaraq

- aid deyil
- aiddir
- bəzən aiddir
- mümkün deyil
- təsadüf hallarda aiddir

285 Proqnozlaşdırma

- təsir etmir
- ehtiyatların idarə edilməsində böyük rol oynayır
- idarəetmədə rol oynaya bilməz
- idarəetməyə təsir edə bilməz
- ehtiyatların idarə edilməsinə az təsir edir

286 Asılı tələblərdə ehtiyatların idarə edilməsi üçün qəbul edilir.

- şərti
- maddi dəyərlərin hərəkətinin lagistik konsepsiyası
- ehtiyatların hərəkətinin lagistik konsepsiyası
- maddi dəyərlərin hərəkətinin konsepsiyası
- ehtiyatların hərəkət konsepsiyası

287 Müəssisədə ... həcmdə mal qrupu ehtiyatları yaradılmalıdır

- 5.0
- 2.0
- 6.0
- 4.0
- 3.0

288 Müəssisənin anbarında yaradılan ehtiyatların səbəblərini ... qrupa bölmək olar

- 5.0
- 4.0
- 6.0
- 2.0
- 3.0

289 Seriyalı ehtiyatların yaradılmasında yuvarlaq olmalıdır

- sifariş qədər
- sifarişdən çox
- sifarişdən az
- sifariş olmayandan çox
- sifariş olmayandan az

290 Seriyalı ehtiyatlarda məhdudiyyət qoyulan cəhətdir

- kimyəvi
- kəmiyyət
- keyfiyyət
- psixoloji
- texniki

291 Dövri ehtiyatlarda məhdudiyyət qoyulan cəhətdir

- keyfiyyət
- müvəqqəti
- kəmiyyət
- psixoloji
- texniki

292 Müəyyən tezlikdə malların daşınması və istehsalı üçün yaradılan ehtiyatdır

- daimi
- dövri
- seriyalı
- seriyalı və dövri
- yalnız seriyalı

293 Maddi-texniki təchizatın forma və mənbələri müxtəlif olur

- fəaliyyət prinsipləri
- maddi resursların idarə edilməsi sisteminin formalaşması və fəaliyyəti prinsiplərindən biri
- maddi resursların idarə edilməsi sisteminin formalaşması prosesinin çətinliyi
- ekspeditorların işinin çətinliyi
- menecerin işinin çətinliyi

294 Mal göndərən müəssisələrin sərbəstliyi maddi və maliyyə resurslarından istifadəni xarakterizə edir

- fəaliyyət prinsipləri
- maddi resursların idarə edilməsi sisteminin formalaşması və fəaliyyəti prinsiplərindən biri
- ekspeditorların işini çətinliyi
- maddi resurslardan istifadə sisteminin formalaşması prosesini çətinləşdirir
- menecerin işinin çətinliyi

295 İstehsalın maddi resurslarla balanslaşdırılmasının uğurlu olması üçün özünü tənzimləmə prinsipindən istifadə

- fəaliyyət prinsipləri
- maddi resursların idarə edilməsi sisteminin formalaşması və fəaliyyəti prinsiplərindən biri
- menecerin işinin çətinliyi
- ekspeditorların işini çətinliyi
- maddi resurslardan istifadə sisteminin formalaşması prosesini çətinləşdirir

296 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- resursların toplanması
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının planlaşdırılması
- alışın maliyyələşdirilməsi
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi

297 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- ehtiyacın spesifikasiyasından asılı olaraq maddi-texniki resurslara sifarişlərin tərtib edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- sifarişlərin təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi

298 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- təchizat planlarının reallaşdırılması üçün operativ fəaliyyətin həyata keçirilməsi
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi

299 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- maddi resursların qəbula hazırlanması, saxlanması, yerləşdirilməsi, qəbulu və sexlər arasında bölüşdürülməsi
- alışın maliyyələşdirilməsi
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi

300 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- müəssisənin plan-iqtisadiyyat, maliyyə və texniki şöbələri ilə razılaşdırılmış şəkildə mal ehtiyatı normalarının diferensiallaşdırılması
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- sifarişlərin təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi

301 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- texniki-təşkilati tədbirlərin hazırlanmasında iştirak
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi

302 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- maddi-texniki resursların sexlər arasında bölüşdürülməsinə nəzarətin təşkili
- satışın stimullaşdırılması
- sifarişlərin təsdiq edilməsi
- alışın maliyyələşdirilməsi

303 Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir

- satışın stimullaşdırılması
- müəssisəyə maddi-texniki resursların qəbulunun operativ uçotunun aparılması
- alışın maliyyələşdirilməsi
- sifarişlərin təsdiq edilməsi
- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi

304 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... tiptən asılıdır

- avadanlıq
- istehsal
- məhsul
- mal
- texniki

305 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- məhsul
- istehsalın miqyasından
- avadanlıq
- mal
- texniki

306 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- avadanlıq
- istifadə olunan xammal və materialların nomenklaturasından
- texniki
- mal
- məhsul

307 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- avadanlıq
- malgöndərənlərin kooperasiya səviyyəsindən
- mal
- məhsul
- texniki

308 Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır

- avadanlıq
- müəssisənin təchizat formasından
- texniki
- mal
- məhsul

309 Baş müəssisənin istehsal birliyində

- təchizat xidməti olur
- təchizat xidmətində mərkəzləşdirilmiş fəaliyyət olur
- mərkəzləşdirilmiş təchizat xidməti olmur
- təchizat xidmətində səyyarə işləri olmur
- təchizat xidmətində sığorta xidməti olmur

310 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- sınaq laboratoriyası
- plan-iqtisadiyyat qrupu
- layihə qrupu
- mühəndis texnoloq
- istehsal laboratoriyası

311 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- layihə qrupu
- materialların növündən asılı olaraq maddi qruplar
- laboratoriya
- mühəndis-texnoloq
- xüsusi istehsal laboratoriyaları

312 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- layihə qrupu
- dispetçer qrupu
- xüsusi istehsal laboratoriyaları
- mühəndis-texnoloq
- laboratoriya

313 Maddi-texniki təchizat xidmətinin tərkibində olur

- mühəndis qrupları
- mal anbarları
- mühəndis-texnoloq
- xüsusi istehsal laboratoriyaları
- layihə qrupu

314 Müəssisədə maddi-texniki təchizatın idarə edilməsi tapşırılır

- istehsal şöbəsinin rəisinə
- müdir müavininə
- baş dispetçərə
- baş mühəndisə
- baş texnoloqa

315 Maddi-texniki resurslara sifarişlərin sayı, tələb və təhlili müəyyən edir

- keyfiyyət nəzarət şöbəsi
- təchizat şöbəsi
- satış şöbəsi
- təchizat və satış şöbəsi
- plan və təchizat şöbəsi

316 Təchizatın forma və metodunu müəyyən edir

- keyfiyyət nəzarət şöbəsi
- təchizat şöbəsi
- plan və təchizat şöbəsi
- təchizat və satış şöbəsi
- satış şöbəsi

317 Maddi resursları göndərənləri müəyyən edir

- satış şöbəsi
- təchizat şöbəsi
- plan və təchizat şöbəsi
- təchizat və satış şöbəsi
- keyfiyyət nəzarət şöbəsi

318 Sifariş olunan ehtiyatları, mal göndərənlərlə müqavilələri və qiyməti razılaşıdırır

- satış şöbəsi
- təchizat şöbəsi
- təchizat və satış şöbəsi
- keyfiyyətə nəzarət şöbəsi
- plan və təchizat şöbəsi

319 Ehtiyatların göndərilmə müddətini, kəmiyyət və keyfiyyətə nəzarəti təşkil edir

- keyfiyyətə nəzarət şöbəsi
- təchizat şöbəsi
- satış şöbəsi
- təchizat və satış şöbəsi
- plan və təchizat şöbəsi

320 Müəssisənin anbarında resursların yerləşməsini təşkil edir

- keyfiyyətə nəzarət şöbəsi
- təchizat şöbəsi
- plan və təchizat şöbəsi
- təchizat və satış şöbəsi
- satış şöbəsi

321 Lazım olan maddi resursların növünü, istehsal-təsərrüfat fəaliyyətinin təmin olunması üçün prosesi müəyyən edir

- keyfiyyətə nəzarət
- maddi-texniki təchizatın planlaşdırılması
- hazır məhsulun satışı
- reklam
- istehsalda məhsulun çıxarılması

322 Maddi resurslara olan ehtiyacı və istehsal proqramlarının yerinə yetirilməsi üçün resursların həcmi müəyyən edən prosesdir

- hazır məhsulun satışı
- maddi-texniki təchizatın planlaşdırılması
- keyfiyyətə nəzarət
- reklam
- istehsalda məhsulun çıxarılması

323 Maddi resurslara tələb və resursların daxilolma müddətini müəyyən edən prosesdir

- keyfiyyətə nəzarət
- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması
- reklam
- hazır məhsulun satışı

324 Mal göndərənlərin və onların imkanlarının müəyyən edilməsi prosesidir

- hazır məhsulun satışı
- maddi-texniki təchizatın planlaşdırılması
- keyfiyyətə nəzarət
- reklam
- istehsalda məhsulun çıxarılması

325 Maddi resursların saxlanması üçün anbar sahəsinin müəyyən edilməsi prosesidir

- keyfiyyətə nəzarət
- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması
- reklam
- hazır məhsulun satışı

326 Maddi-texniki təchizata xərclərin müəyyən edilməsi prosesidir

- istehsalda məhsulun çıxarılması
- maddi-texniki təchizatın planlaşdırılması
- keyfiyyətə nəzarət
- reklam
- hazır məhsulun satışı

327 Bəzi maddi-resurslarla müəssisənin istehsal imkanlarının müəyyən edilməsi prosesidir

- keyfiyyətə nəzarət
- maddi-texniki təchizatın planlaşdırılması
- istehsalda məhsulun çıxarılması
- hazır məhsulun satışı
- reklam

328 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- arbitrajın qərarından
- müəssisənin profilindən
- istehlakçıların istəyindən
- mal göndərənlərin istəyindən
- mal göndərənlərin qərarından

329 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- mal göndərənlərin qərarından
- sifarişçinin imkanlarından
- arbitrajın qərarından
- mal göndərənlərin istəyindən
- istehlakçıların istəyindən

330 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- istehlakçıların istəyindən
- istehsal olunan məhsulun növündən
- mal göndərənlərin qərarından
- mal göndərənlərin istəyindən
- arbitrajın qərarından

331 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- arbitrajın qərarından
- müəssisənin anbarlarının növündən və sayından
- istehlakçıların istəyindən
- mal göndərənlərin istəyindən
- mal göndərənlərin qərarından

332 Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır

- mal göndərənlərin istəyindən
- ehtiyatların durumuna görə nəzarət sistemindən
- mal göndərənlərin qərarından
- arbitrajın qərarından
- istehlakçıların istəyindən

333 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların keyfiyyət üzrə qəbulu
- maddi resursların bir partiyada alınması və böyük həcmdə malların göndərilməsi
- maddi resurslara nəzarət
- maddi-resursların təmizlənməsi
- maddi resursların ədədlə alınması

334 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların ədədlə alınması
- xırda partiyalarla ardıcıl olaraq malların alınması
- maddi resursların keyfiyyət üzrə qəbulu
- maddi-resursların təmizlənməsi
- maddi resurslara nəzarət

335 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi resursların ədədlə alınması
- qiymət komissiyasının müəyyən etdiyi qiymətlə gündəlik malların alınması
- maddi resursların keyfiyyət üzrə qəbulu
- maddi-resursların təmizlənməsi
- maddi resurslara nəzarət

336 Bəzən təchizat forma və metodlarından istifadə olunur

- maddi-resursların təmizlənməsi
- lazımı miqdarda malların alınması
- maddi resursların ədədlə alınması
- maddi resurslara nəzarət
- maddi resursların keyfiyyət üzrə qəbulu

337 Potensial alıcılarda təklifin alınması və qiymətləndirilməsi təşkil olunur

- xarici müşahidəçilərlə
- rəqabətli mallarla və razılaşma ilə
- yalnız rəqabətli mallarla
- yazılı razılaşma ilə
- istehlakla

338 Alıcılar və istehlakçılar arasında şifahi danışıqlar ... üsulla təşkil olunur

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

339 Danışıqlar prosesində təşəbbüsçü kimi iştirak edir

- təftişçilər
- mal göndərənlər
- mal istehlakçıları
- ekspertlər
- auditorlar

340 Danışıqlarda təşəbbüsçü kimi iştirak edə bilər

- mal istehlakçıları
- alıcılar
- təftişçilər
- auditorlar
- ekspertlər

341 Təklifin qiymətləndirilməsi potensial alıcılarla aparıla bilər

- müşahidə metodu ilə
- müxtəlif üsullarla
- vahid üsulla
- nümunə və səhv metodu ilə
- dolayı üsullarla

342 Alıcıların müəyyən edilməsinin əsas meyarıdır

- miqdar
- mal və xidmətlərin müəyyən edilməsində qiymət metodu, xidmətin keyfiyyəti
- yalnız mal və xidmətlərin müəyyən edilməsində qiymət metodu
- xidmətin keyfiyyəti
- həcm

343 Mal-material ehtiyatlarının dövrəliliyi düsturla müəyyən edilir

- UZ = SRP / OTMZ
- OTMZ = CRP / UZ
- OTMZ = SRP + UZ
- OTMZ = SRP - UZ
- SRP = OTMZ / UZ

344 Ehtiyatların saxlanma müddətini müəyyən edir

- OTMZ = P / SXZ
- SXZ = P / OTMZ
- SXZ = P + OTMZ
- SXZ = P - OTMZ
- P = SXZ / OTMZ

345 Ehtiyatların idarə edilməsinin məqsədidir

- rəqiblərə xidmət etmək
- istehlakçılara xidmət etmək
- səmərəli reklam
- münaqişələri tənzimləmək
- istehsal güclərini yükləmək

346 Ehtiyatların idarə edilməsinin məqsədidir

- səmərəli reklam
- ehtiyatların minimum yerləşdirilməsi
- istehsal güclərini yükləmək
- münaqişələri tənzimləmək
- rəqiblərə xidmət etmək

347 Ehtiyatların idarə edilməsinin məqsədidir

- istehsal güclərini yükləmək
- təşkilati işlərin maksimum effektivliyi
- münaqişələri tənzimləmək
- rəqiblərə xidmət etmək
- səmərəli reklam

348 İqtisadi strategiyanın işlənməsi fəaliyyətin ümumi istiqamətini müəyyən etməklə tamamlanır

- münsifləri
- müəssisənin
- rəqibləri
- emiqrantları
- tərcüməçiləri

349 Strategiyanın işlənməsi prosesidir

- qısamüddətə və asan
- uzunmüddətə və əməktutumlu
- qısamüddətə, əməktutumlu
- uzunmüddətə, asan
- tamamlanan

350 B.Karlov istənilən firma və müəssisənin strategiyasını müəyyən edərkən müəssisənin xüsusiyyətindən asılı olaraq əsas ... amil müəyyən etmişdir

- 5.0
- 9.0
- 6.0
- 7.0
- 8.0

351 Firmanın istehsal resursları bazarı ilə fəaliyyət strategiyasında qarşılıqlı əlaqələr özündə əks etdirir

- sənədlərin saxlanması
- ehtiyatların effektiv bölünməsində səmərəli prinsiplərin seçilməsi
- məhsul satışı üçün effektiv prinsiplərin seçilməsi
- effektiv satış formaları və təlimatların seçilməsi
- sənədlərin sürətli işlənməsi

352 Firmanın istehsal resursları bazarı ilə qarşılıqlı əlaqələrinin seçilməsi strategiyasıdır

- sənədlərin sürətli işlənməsi
- istehsal resursları göndərənlərin daha məqsədyönlüsünün seçilməsi
- məhsulun effektiv satılması
- istehsalda çalışanlar üçün təlimatların işlənməsi
- keyfiyyət üzrə standartların işlənməsi

353 Xərclərin azaldılması strategiyalarının işlənməsində məqsədyönlü reqlamentin seçilməsi

- hərracın keçirilməsi
- hüquqi müqavilələrin hazırlanması və bağlanması prosesinin həyata keçirilməsi
- mal göndərilməsi üzrə iclasın keçirilməsi
- təchizat şöbəsi işçilərinin yığılacağı
- torqların keçirilməsi

354 Xərclərin azaldılması strategiyalarının işlənməsində məqsədyönlü reqlamentin seçilməsi

- mal göndərilməsi üzrə iclasın keçirilməsi
- özünü doğrultmayan əməkdaşların bahalı məzuniyyətlərinin azaldılması
- hərracın keçirilməsi
- torqların keçirilməsi
- təchizat şöbəsi işçilərinin yığılacağı

355 İstehsal ehtiyatlarının formalaşması sistemi

- formalaşmır
- mövcuddur
- alt sistemdir
- ola bilməz
- formalaşır

356 Mal ehtiyatlarının formalaşması sistemi

- alt sistemdir
- mövcuddur
- formalaşmır
- ola bilməz
- formalaşır

357 Mal və istehsal ehtiyatlarının formalaşması sistemi

- formalaşmır
- mövcuddur
- ola bilməz
- formalaşır
- alt sistemdir

358 Mal və istehsal ehtiyatlarının formalaşması mexanizmi

- alt sistemdir
- mövcuddur
- formalaşmır
- ola bilməz
- formalaşır

359 İstehsal ehtiyatlarının formalaşması mexanizmi

- formalaşmır
- mövcuddur
- ola bilməz
- formalaşır
- alt sistemdir

360 Mal ehtiyatlarının formalaşması mexanizmi

- formalaşmır
- mövcuddur
- formalaşır
- ola bilməz
- alt sistemdir

361 Ehtiyatların həcminə təsir edən amillər

- ola bilməz
- vardır
- yoxdur
- müəyyən qədər var
- ola bilər

362 Təchizatın forma və metodlarının müəyyən edilməsi

- xarakterik deyil
- mümkündür
- mümkün deyil
- müəyyən qədər mümkündür
- bəzi hallarda mümkündür

363 Ehtiyatların ölçüsünü müəyyən edən amillər və şərtlər

- mümkündür
- özünəməxsusdur
- özünəməxsus deyil
- xarakterik deyil
- yoxdur

364 Malların partiyalarla hazırlanması, təchizatı və yüklərin göndərilməsi sxemi, aşağı partiyalarla malların istehlakında göndərilmə-yığım-istehlak sxeminə

- əsasən hesablanmır
- uyğun gəlir
- uyğun gəlmir
- cavab vermir
- əsasən hesablanır

365 Partiyalarla malların hazırlanması, təchizatı, göndərilməsi və istehlakı malgöndərən və istehlakçı arasında iş rejimi ilə razılaşdırılmadıqda malgöndərən-gözləmə-gözləmə-istehlak sxeminə

- cavab vermir
- uyğun gəlir
- uyğun gəlmir
- şərtidir
- tamamilə cavab verir

366 Malgöndərən «düzəldin – ver» rejimində işləyirsə, malgöndərən-gözləmə-istehlak sxemi

- tamamilə cavab verir
- uyğun gəlir
- şərtidir
- cavab vermir
- uyğun gəlmir

367 Məhsulun yığılıb qalmaması üçün mal hərəkətinin qrafikini sinxronlaşdırmaq zəruridir.

- praporsionallığı
- mal partiyalarını mərhələlərlə bərabərləşdirməyi
- mal partiyalarını mərhələlərlə bərabərləşdirməməyi

- mal partiyalarını şəraitlə uyğunlaşdırmağı
- hissələri bərabərləşdirməyi

368 Məhsulun yığılıb qalmaması üçün mal partiyalarını mərhələlərlə bərabərləşdirməyin zərurəti asılıdır.

- əlaqələrin sinxronlaşdırılmasından
- mal hərəkətinin qrafikini sinxronlaşdırmaqdan
- malların hərəkətinin qrafikini sinxronlaşdırılmamasından
- mal partiyalarını şəraitlə uyğunlaşdırmaqdan
- bütün hissələrin bərabərləşdirilməsindən

369 Ehtiyatların yaranmasına görə əhəmiyyəti

- ziddiyətlidir
- əsaslı surətdə fərqlənir
- mahiyyətə fərqlənir
- fərqlənir
- bəzən fərqlənir

370 Müəssisələrdə maddi resursların ehtiyatı

- beş gün saxlanılır
- «mütəşəkkil» şəkildə yaranır
- «qeyri-mütəşəkkil» yarana bilməz
- fərqləndirilmir
- bir gün saxlanılır

371 Təcrübədə maddi resursların istehlakının idarəolunmaz vəziyyətə çatması

- belə vəziyyət mümkün deyil
- belə vəziyyətə rast gəlinir
- belə vəziyyətə rast gəlinmir
- yol verilməzdir
- belə təkliflər ola bilər

372 Seriyalı ehtiyatlar

- şərtidir
- yaranır

- mövcud deyil
- belə növdə ehtiyat olmur
- yaranmır

373 Dövri ehtiyatlar

- mövsümidir
- istehsalın davamı kimi yaradılır
- istehsalın davamı kimi yaradılmır
- istehlakın davamı kimi yaradılır
- təcrübənin davamı kimi yaradılır

374 Dövri ehtiyatlar

- istehsalın davamı kimi yaradılmır
- müəyyən tezlikdə malların davamlı gətirilməsi üçün yaradılır
- istehlakın davamı kimi yaradılır
- mövsümidir
- təcrübənin davamı kimi yaradılır

375 Nəqliyyatın boş dayanmasına yol verməmək üçün malgöndərən malı göndərir.

- məcburidir
- sifariş var, amma tələb yoxdur
- sifariş olmadan
- tələb olmadan
- hələ ki, tələb yoxdur

376 Ehtiyatın təhlükəsizliyi

- mümkündür
- özünə inamsızlıqdan qaçmaq üçün yaradılır
- xoşagəlməz hallardan qaçmaq üçün yaradılmır
- münaqişələrdən qaçmaq üçün yaradılmır
- qalmaqaldan qaçmaq üçün yaradılır

377 Malgöndərənlərə ümidli olmamaq üçün anbarda

- ehtiyat saxlanılmır

- müəyyən miqdar ehtiyat yaradılır
- təhvil-təslim aparılır
- komissiya yaradılır
- az miqdarda ehtiyat yaradılır

378 Ehtiyatların birbaşa ölçüsü

- mümkündür
- malgöndərəne olan inamdan asılıdır
- malgöndərənin ehtiyatından asılı deyil
- vasitəçilərdən asılı deyil
- istehlakdan asılı deyil

379 Ehtiyatların birbaşa ölçüsü

- malgöndərənin ehtiyatından asılı deyil
- malların keyfiyyətindən və malgöndərəne olan inamdan asılıdır
- vasitəçilərdən asılı deyil
- mümkündür
- istehlakdan asılı deyil

380 Seriyalı ehtiyat ola bilərmi?

- mümkündür
- ola bilər
- ola bilməz
- qismən ola bilər
- təsadüfən ola bilər

381 Dövri ehtiyat ola bilərmi?

- ola bilməz
- ola bilər
- qismən ola bilər
- mümkündür
- təsadüfən ola bilər

382 Güclərdən istifadənin ehtiyatı ola bilərmi?

- mümkündür
- ola bilər
- təsadüfən ola bilər
- ola bilməz
- qismən ola bilər

383 Təhlükəsizlik ehtiyatı ola bilərmi?

- ola bilməz
- ola bilər
- mümkündür
- qismən ola bilər
- təsadüfən ola bilər

384 Məcburi ehtiyat ola bilərmi?

- mümkündür
- ola bilər
- təsadüfən ola bilər
- qismən ola bilər
- ola bilməz

385 Məcburi ehtiyatlar ona görə yaradılır ki, nəzərdə tutulmayan hallardan qaçılınsın.

- nəqliyyatda
- mal göndərilməsində
- ağılda
- insanlarda
- yüklərdə

386 Məcburi ehtiyatlar ona görə yaradılır ki, nəzərdə tutulmayan hallardan qaçılınsın.

- istehlakda
- istehsalda
- ağılda
- insanlarda
- yüklərdə

387 Məcburi ehtiyatlar ona görə yaradılır ki, nəzərdə tutulmayan hallardan qaçılınsın.

- dəmir yolunda
- malların daşınmasında
- ağılda
- insanlarda
- yüklərdə

388 Malların daşınmasında müəyyən təərəddüdlər yaranır.

- nəqliyyatla bağlı
- keyfiyyətdən asılılıq nəticəsində
- keyfiyyətdən asılı olmadan
- yalnız keyfiyyətdən asılı olaraq
- yalnız texnika ilə bağlı

389 Malların daşınmasında müəyyən təərəddüdlər yaranır.

- keyfiyyətdən asılı olmadan
- xərclərdən asılı olaraq
- yalnız keyfiyyətdən asılı olaraq
- nəqliyyatla bağlı
- yalnız texnika ilə bağlı

390 Malların daşınmasında müəyyən təərəddüdlər yaranır.

- yalnız texnika ilə bağlı
- keyfiyyətdən və xərclərdən asılı olaraq
- nəqliyyatla bağlı
- yalnız keyfiyyətdən asılı olaraq
- keyfiyyətdən asılı olmadan

391 Təhlükəsiz ehtiyatlar və güclərdən istifadə ehtiyatı

- məcburidir
- fərqləndirilir
- fərqləndirilmir
- bəzən fərqləndirilir
- məhdudlaşdırılmır

392 Təhlükəsiz ehtiyatlar və güclərdən istifadə ehtiyatı ona görə fərqləndirilir ki,

- inkişaf etsin
- tərəddüdlərin olduğuna görə fərqlənsin
- bir-birindən fərqlənsin
- bəzən fərqləndirilsin
- məhdudlaşdırılsın

393 Vaxtından əvvəl yaranan ehtiyatların böyük həcmdə xammalın alınmasına təsiri

- mümkündür
- qiymət artımı ilə əlaqədardır
- qiymət artımı ilə əlaqədar deyil
- yalnız qiymət artımı ilə əlaqədardır
- yalnız tətillərlə əlaqədardır

394 Vaxtından əvvəl yaranan ehtiyatların böyük həcmdə xammalın alınmasına təsiri

- qiymət artımı ilə əlaqədar deyil
- tətillərlə əlaqədardır
- yalnız tətillərlə əlaqədardır
- yalnız qiymət artımı ilə əlaqədardır
- mümkündür

395 Milad bəzəkləri mövsümü ehtiyatlara

- qadağandır
- aiddir
- aid deyil
- yalnız aiddir
- uyğun gəlmir

396 Uşaq hədiyyələri ümummilliy bayramlarında mövsümi ehtiyatlara

- aid deyil
- aiddir
- uyğun gəlmir
- yalnız aiddir
- qadağandır

397 Müəssisədə cari ehtiyatlar planlaşdırılan ehtiyatlara

- qadağandır
- aiddir
- yalnız aiddir
- aid deyil
- uyğun gəlmir

398 Cari ehtiyatlar istehsalın zəruri maddi resurslarla fasiləsizliyini təmin etmək məqsədi ilə yaradılır.

- rübdə
- növbəti mal gətirilməsi müddəti arasında
- təchizat dövründə
- ayın axırında
- yalnız ayın əvvəlində

399 Cari ehtiyatların yaradılmasının məqsədi

- təhlükəsizlikdir
- istehsalın fasiləsizliyini təmin etməkdir
- istehsalın təminatıdır
- ayın sonuna təminatın olmasıdır
- ayın əvvəlinə təminatın olmasıdır

400 Mərkəzləşdirilmiş bölgü

- məcburidir
- dövlət sifarişlərinin yerinə yetirilməsi üçün istifadə edilir
- mövcud deyil
- istifadə edilmir
- ayrı-ayrı sifarişlərin yerinə yetirilməsi üçün istifadə edilir

401 Mərkəzləşdirilməmiş bölgü

- mövcud deyil
- topdan-satış təşkilatlarında birbaşa müqavilələrində
- mümkündür
- istifadə edilmir
- dövlət sifarişlərinin yerinə yetirilməsi üçün istifadə edilir

402 Müəssisənin fəaliyyəti üçün komplektləşdirmədən istifadə edilir.

- kommertiya xidmətinin yerinə yetirilməsi üçün
- bütün cavablar doğrudur
- maddi resursların növlərində
- informasiya xidmətində resurslardan
- istehsal xidmətinin yerinə yetirilməsi üçün resurslardan

403 operativlik tələblərə cəld cavab vermək xüsusiyyətini özündə əks etdirir.

- tərəfdaşların istehlakında
- bütün cavablar doğrudur
- bütün bazarda
- fərdi istehlakda
- müəssisənin istehlakında

404 Dövrəlilik – imkan məhsulların əmtəə kimi natural formadan dəyər formasına keçməsinə təmin edir.

- bacarıqla
- sərbəst
- tez
- sürətli
- asta

405 Elmi-texniki tərəqqiyə həssaslıq yeni mallar və xidmətlər bazarını

- genişləndirmək
- bütün cavablar doğrudur
- axtarır
- əldə edir
- reklam etmək

406 MTT nə deməkdir?

- maddi-texniki tərəqqi
- maddi-texniki təchizat
- maşın-traktor stansiyası
- maddi-texniki stansiya
- maddi-texniki təhlükəsizlik

407 Anbar təsərrüfatı

- ayrılır
- mərkəzləşdirilir
- mərkəzləşdirilmir
- mühafizə olunmur
- vasitəçilər idarə edir

408 Anbarların filiallarında qrupları yaradılır.

- bölgü
- təchizat
- saxlama
- istehsal ustaları
- satış

409 Anbarların filiallarında qrupları yaradılır.

- satış
- alt komplektləşdirici anbarlar
- bölgü
- istehsal ustaları
- saxlama

410 Təchizatın informasiya xidməti və keyfiyyətə planlaşdırılması təmin edir.

- satış kanallarını
- anbar ehtiyatlarının minimuma endirilməsini və istehsalın fasiləsiz təminatını
- anbar ehtiyatlarının minimuma endirilməsini
- istehsalın fasiləsizliyini
- anbar ehtiyatlarının maksimum saxlanmasını

411 İstehsalın fasiləsizliyini təmin etmək məqsədi ilə təchizatın informasiya xidməti və keyfiyyətin planlaşdırılması səbəb olur.

- inkişafa
- anbar ehtiyatlarının minimuma endirilməsinə
- ehtiyatların minimuma endirilməsinə
- anbar ehtiyatlarının artırılmasına
- bütün ehtiyatların artırılmasına

412 Anbar ehtiyatlarının azaldılması məqsədi ilə təchizatın informasiya xidməti və keyfiyyətli planlaşdırma səbəb olur.

- istehsalın təchizinə
- istehsalın fasiləsizliyinin təşkilinə
- inkişafa
- təchizatın fasiləsiz təşkilinə
- təşkilatın təchizinə

413 Bir mal partiyasının alınması böyük partiyada malların bir dəfə alınmasına imkan verir:

- malgöndərənlərdə
- bütün cavablar doğrudur
- əmtəə-xammal birjasında malların topdan alışına
- müsabiqələrdə
- hərraclarda

414 Maddi resursların bir partiyasının alınması böyük partiyada malların bir dəfə alınmasına imkan verir:

- əmtəə-xammal birjasında malların topdan alışına
- bütün cavablar doğrudur
- müsabiqələrdə
- malgöndərənlərdə
- hərraclarda

415 Böyük partiyalarla malların bir dəfə alınması ola bilər.

- malgöndərənlərdə
- bütün cavablar doğrudur
- əmtəə-xammal birjasında
- müsabiqələrdə
- hərraclarda

416 Maddi resursların bir dəfədə göndərilməsi ola bilər.

- müsabiqələrdə
- bütün cavablar doğrudur
- hərraclarda
- əmtəə-xammal birjasında
- malgöndərənlərdə

417 Bir partiyada malların alınması

- məcburidir
- üstünlüyü vardır
- üstünlüyə malik deyil
- yalnız üstünlüyə malikdir
- nə üstünlüyü, nə də çatışmazlığı yoxdur

418 Bir partiyada malların alınmasının üstünlüyü vardır:

- ticarət güzəştlərinin yüksək olması
- bütün cavablar doğrudur
- alışın sadə olması
- sənədlərin tərtibatının sadə olması
- bütün partiyalara təminatın olması

419 Bir partiyada maddi resursların alınması –

- məcburidir
- üstünlüyə malikdir
- üstünlüyə malik deyil
- yalnız üstünlüyü vardır
- nə üstünlüyə, nə də çatışmazlığa malik deyil.

420 Bir partiyada maddi resursların alınması –

- üstünlüyə malik deyil
- çatışmazlıqları vardır
- nə üstünlüyə, nə də çatışmazlığa malik deyil
- yalnız üstünlüyü vardır
- məcburidir

421 Bir partiyada maddi resursların alınmasının üstünlüyü vardır:

- ticarət güzəştlərinin yüksək olması
- bütün cavablar doğrudur
- alışın sadə olması
- sənədlərin tərtibatının sadə olması
- bütün partiyalara təminatın olması

422 Xırda partiyalarla malların müntəzəm alınması –

- mümkündür
- çatışmazlıqları vardır
- üstünlüyə malik deyil
- yalnız üstünlüyü vardır
- nə üstünlüyə, nə də çatışmazlığa malik deyil.

423 Xırda partiyalarla malların müntəzəm alınması –

- üstünlüyə malik deyil
- üstünlüyə malikdir
- nə üstünlüyə, nə də çatışmazlığa malik deyil
- yalnız üstünlüyü vardır
- mümkündür

424 Xırda partiyalarla malların müntəzəm alınmasının əsas üstünlükləri:

- əlavə ehtiyatların saxlanması xərclərə qənaət edilir
- bütün cavablar doğrudur
- Kapitalin dövriyyəliliyini sürətləndirir
- ayrı-ayrı mal partiyalarının qəbul edilməsi ilə ödəməni həyata keçirir
- anbar sahəsindən qənaətlə istifadə olunur

425 Kapitalın dövriyyəliliyinin sürətlənməsində xırda partiyalarla müntəzəm mal alışının üstünlüyü

- şərtidir
- ola bilər
- mövcuddur
- bəzən mövcuddur
- qismən ola bilər

426 Ayrı-ayrı mal partiyalarının qəbul edilməsi ilə ödəmənin həyata keçirilməsində xırda partiyalarla mal alışının üstünlüyü

- mövcuddur
- ola bilər
- qismən ola bilər
- bəzən mövcuddur
- şərtidir

427 Anbar sahəsinə qənaət xırda partiyalarla mal alışının üstünlüyünə

- mümkündür
- imkan verir
- imkan vermir
- bəzən imkan verir
- qismən imkan verir

428 Katirovka cədvəli üzrə gündəlik mal alışı

- vasitəçilərlə mümkündür
- ola bilər
- ola bilməz
- vasitəçi üçün əlverişli deyil
- yalnız satıcılar istifadə edə bilər

429 Katirovka cədvəli üzrə gündəlik mal alışının üstünlükləri:

- vaxtında mal göndərişini həyata keçirir
- bütün cavablar doğrudur
- kapitalın dövrliliyini sürətləndirir
- anbarlaşmada xərcləri azaldır
- saxlama xərclərini azaldır

430 Katirovka cədvəli üzrə gündəlik mal alışı

- şərtidir
- üstünlüyə malikdir
- üstünlüyə malik deyil
- yalnız üstünlüyə malikdir
- nə üstünlüyə, nə də çatışmamazlığa malikdir

431 Gündəlik mal alışının katirovka cədvəli üzrə həyata keçirilməsini kapitalın dövriyyəsinin sürətlənməsinə təsiri

- şərtidir
- mümkündür
- mümkün deyil
- bəzən mümkündür
- qismən mümkündür

432 Katirovka cədvəli ilə gündəlik mal alışının üstünlüyünə anbarlaşmada xərclərin azalmasının təsiri:

- mümkün deyil
- mümkündür
- qismən mümkündür
- bəzən mümkündür
- şərtidir

433 Katirovka cədvəli ilə gündəlik mal alışının üstünlüyünə malların saxlanması xərclərin azalmasının təsiri:

- şərtidir
- mümkündür
- bəzən mümkündür
- mümkün deyil
- qismən mümkündür

434 Katirovka cədvəli ilə gündəlik mal alışının üstünlüyünə malların vaxtında gətirilməsinin təsiri:

- mümkün deyil
- mümkündür
- qismən mümkündür
- bəzən mümkündür
- şərtidir

435 Xırda partiyalarla müntəzəm mal alışının üstünlüyünə artıq ehtiyatların saxlanmasına çəkilən xərclərə olan qənaətin təsiri

- qismən mümkündür
- mümkündür
- şərtidir
- bəzən mümkündür
- mümkün deyil

436 Katirovka cədvəli üzrə gündəlik mal alışı

- doğru cavab yoxdur.
- ola bilər
- ola bilməz
- vasitəçi üçün əlverişlidir
- yalnız satıcılar istifadə edə bilər

437 Katirovka cədvəli üzrə gündəlik mal alışının üstünlüyə malikdir:

- malların vaxtında gətirilməsində
- bütün cavablar doğrudur
- kapitalın dövriyyəliliyinin sürətlənməsində
- anbarlaşmada xərclərin azalmasında
- saxlama xərclərinin azalmasında

438 Katirovka cədvəli üzrə aylıq mal alışı

- yolverilməzdir
- üstünlüyə malikdir
- üstünlüyə malik deyil
- yalnız üstünlüyə malikdir
- nə üstünlüyə, nə də çatışmazlığa malikdir

439 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüyünün kapitalın dövriyyəliliyinin sürətlənməsinə təsiri

- şərtidir
- mümkündür
- mümkün deyil
- bəzən mümkündür
- qismən mümkündür

440 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüyünün anbarlaşmada xərclərin azalmasına təsiri

- mümkün deyil
- mümkündür
- yolverilməzdir
- bəzən mümkündür
- qismən mümkündür

441 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüyünün malların saxlanma xərclərinin azalmasına təsiri

- şərtidir
- mümkündür
- qismən mümkündür
- bəzən mümkündür
- mümkün deyil

442 Katirovka cədvəli üzrə aylıq mal alışının üstünlüyünün malların vaxtında gətirilməsinə təsiri

- yolverilməzdir
- mümkündür
- mümkün deyil
- bəzən mümkündür
- qismən mümkündür

443 Zəruri şəraitdə malların alınması metodu

- mal alış normalıdır
- malların müntəzəm gətirilməsinə oxşayır
- malların müntəzəm gətirilməsinə oxşamır
- gündəlik alışa oxşayır
- aylıq mal alışına oxşayır

444 Malların miqdarının ciddi şəkildə deyil, lakin təqribi müəyyənləşdirilməsi –

- əlaqələndirmədir
- zəruri malların alınmasının xüsusi metodudur
- zəruri malların alınmasının xüsusi metodu deyil
- müntəzəm mal alışının xüsusi metodudur
- belə bir metod mövcud deyil

445 Mal göndərənlərin hər bir sifarişini yerinə yetirməzdən əvvəl alıcılarla əlaqə saxlaması –

- zəruri malların alınmasının xüsusi metodu deyil
- zəruri malların alınmasının xüsusi metodudur
- məcburidir
- müntəzəm mal alışının xüsusi metodudur
- belə bir metod mövcud deyil

446 Yalnız göndərilən miqdarda malların dəyərini ödənilməsi –

- şərtidir
- zəruri malların alınmasının xüsusi metodudur
- zəruri malların alınmasının xüsusi metodu deyil
- belə bir metod mövcud deyil
- müntəzəm mal alışının xüsusi metodudur

447 Müqavilənin vaxtı qurtardıqda sifarişçi malın dəyərini ödənilməsini öz üzərinə götürür –

- zəruri malların alınmasının xüsusi metodu deyil
- zəruri malların alınmasının xüsusi metodudur
- məcburidir
- müntəzəm mal alışının xüsusi metodudur
- belə bir metod mövcud deyil

448 Zəruri malların alınması metodu

- doğru cavab yoxdur
- üstünlüyə malikdir
- malların müntəzəm gətirilməsinə oxşamır
- malların gündəlik alınmasına oxşayır
- aylıq mal alışına oxşayır

449 Müəyyən miqdarda malların alışı üzrə ciddi öhdəliklərin olmaması

- doğru cavab yoxdur
- zəruri hallarda malların alışı metodunun üstünlüyüdür
- zəruri malların alışı metodunun üstünlüyü deyil
- çatışmamazlıqdır
- qismən çatışmamazlıqdır

450 Dövrüyə kapitalının sürətlənməsi –

- doğru cavab yoxdur
- zəruri hallarda malların alışı metodunun üstünlüyüdür
- zəruri malların alışı metodunun üstünlüyü deyil
- çatışmamazlıqdır
- qismən çatışmamazlıqdır

451 Ehtiyat normasıdır

- komplektləşdirici materiallar
- xammal və komplektləşdirici materialların minimum həddinin hesablanması
- xammal və komplektləşdirici materialların minimum həddi
- xammal və komplektləşdirici materialların maksimum həddi
- xammal və komplektləşdirici materialların maksimum həddinin hesablanması

452 Əgər ehtiyatların idarə edilməsi sahəsində qarşıya qoyulan məsələ kifayət qədər çətindir, onda istifadə oluna bilər

- ekspeditorun təcrübəsindən
- bir və bir neçə mütəxəssisin təcrübəsindən
- geniş mexanizmdən
- müəssisənin bir mütəxəssisin təcrübəsindən
- müxtəlif mexanizmlərdən

453 Seçilmiş qruplar üçün ehtiyatlar ayrıca hesablanmalıdır

- bu qrupun elementləri
- mövsümi ehtiyatlar
- sığorta
- cari
- gündəlik

454 Mal və məhsullara tələb hər şeydən əvvəl əks etdirir

- qeyri-qanuni prosesi
- təsadüfi prosesi
- təsadüfi olmayan prosesi
- texnoloji prosesi
- qeyri-texniki prosesi

455 Əvvəlki dövrlərlə müqayisədə ekstrapolyasiya metodu əsasında ehtiyatların həcmi düsturla müəyyən edilir

- $Y_5 = 0,2 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 0,5 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 0,5 (2Y_4 + Y_3 + Y_1)$
- $Y_5 = 5 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 2 (2Y_4 + Y_3 - Y_1)$

456 Altıncı dövr üçün ehtiyatların səviyyəsini proqnozlaşdırmaq üçün düsturdan istifadə olunur

- $Y_6 = 2 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,5 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 5 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,5 (2Y_5 + Y_4 + Y_2)$
- $Y_6 = 0,2 (2Y_5 + Y_4 - Y_2)$

457 İstehsal ehtiyatlarının idarə edilməsi funksiyası sıx surətdə bağlıdır

- reklamlarla
- müəssisədə ehtiyatın normalaşdırılması ilə
- emalla
- satışla
- təchizatla

458 İstehsal ehtiyatlarının miqdarı istehsal prosesində növbəti istifadə anına qədər adlanır

- azalan
- statik
- müvəqqəti
- dəyişən
- artan

459 İstehsal ehtiyatlarının ümumi miqdarı düsturla müəyyən edilir

- $İE = TZ + Z_{po} + İst$
- $İE = TZ + Z_{po} + Z_{st}$
- $İE = TZ + Z_{po} - Z_{st}$
- $İE = TZ - Z_{po} + Z_{st}$
- $İE = TZ - Z_{po} - Z_{st}$

460 Sığorta ehtiyatlarının həcmi cari ehtiyatların ...%-i qədər olmalıdır

- 50-80
- 50-100
- 44105.0
- 20-30
- 40-50

461 Hazırlıq ehtiyatlarının həcmi ... gün qəbul edilmişdir

- 7.0
- 42036.0
- 3.0
- 5.0
- 6.0

462 İstehsal ehtiyatlarının öyrənilməsi normalaşdırılan və normalaşdırılmayan ehtiyatlara bölünməklə məlumat əsasında tapılır

- pul gəlirləri balansı ilə
- təşkilatın rüblük və illik balansı
- təşkilatın yarımillik və illik balansı
- təşkilatın rüblük və yarımillik balansı
- təşkilatın aylıq və illik balansı

463 İstehsal ehtiyatlarının normalaşdırılması məqsədilə müəyyən edilir

- normativ
- ən az xərcə istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün orta günlük ehtiyat
- gün hesabı ilə ehtiyat
- istehsal prosesini təmin edən ehtiyat
- ən az xərcə istehsal prosesini təmin etmək üçün orta günlük ehtiyat

464 Hər bir müəssisə üçün istehsal ehtiyatlarının normasını

- istehlakçılar müəyyən edir
- iş şəraitində müəyyən olunur
- dövlət müəyyən edir
- hökumət hesablayır
- rəqiblər müəyyən edir

465 Faktiki ehtiyatların dinamik sırası ... ötən illərin illik dövriyyəsi əsasında müəyyən edilir

- 3.0
- 42127.0
- 2.0
- 1.0
- 4.0

466 Ehtiyatların planlaşdırılmasının ümumi əsasları –

- optimaldır
- mövcuddur
- mövcud deyil
- effektiv deyil
- qismən mövcuddur

467 Ehtiyatların normalaşdırılmasının ümumi əsasları –

- mövcud deyil
- mövcuddur
- effektiv deyil
- optimaldır
- qismən mövcuddur

468 Mal ehtiyatların normalalarının müəyyən edilməsi metodları –

- əsasən hesablanır
- mövcuddur
- qismən mövcuddur
- effektiv deyil
- mövcud deyil

469 Ehtiyatların texniki-iqtisadi hesablanması –

- effektiv deyil
- mövcuddur
- əsasən hesablanır
- qismən mövcuddur
- mövcud deyil

470 Ehtiyatların normalaşdırılması xüsusiyyətləri –

- mövcud deyil
- mövcuddur
- effektiv deyil
- əsasən hesablanır
- qismən mövcuddur

471 Mal ehtiyatlarının normasını müəyyən edərkən qrup metodlarından istifadə edilir

- 7.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

472 Evristik metod qrup metodlarından biridir –

- istehsalın inkişafının
- mal ehtiyatlarının normasının müəyyən edilməsinin
- ehtiyatların müəyyən edilməsinin
- mal ehtiyatlarının normalaşdırılmasının
- taranın müəyyən edilməsinin

473 Texniki-iqtisadi hesablamalar metodu qrup metodlarından biridir

- ehtiyatların müəyyən edilməsinin
- mal ehtiyatlarının normasının müəyyən edilməsinin
- istehsalın inkişafının
- mal ehtiyatlarının normalaşdırılmasının
- taranın müəyyən edilməsinin

474 İqtisadi-riyazi metodlar qrup metodlarından biridir

- mal ehtiyatlarının normalaşdırılmasının
- mal ehtiyatlarının normasının müəyyən edilməsinin
- ehtiyatların müəyyən edilməsinin
- istehsalın inkişafının
- taranın müəyyən edilməsinin

475 Evristik metod təcrübəsindən istifadəyə əsaslanır

- vasitəçilərin
- mütəxəssislərin
- veteranların
- ictimaiyyətin
- şagirdlərin

476 Ehtiyatların normasını evristik metodla müəyyən edilməsində rəyindən istifadə edilir

- respondentlərin
- ehtiyatlara görə məsul olan müəssisə işçilərinin
- təşkilatın işçilərinin
- vasitəçi təşkilatların məsul işçilərinin
- anbar işçilərinin

477 Təcrübi-statistik metod evristik metodlar qrupuna

- evristik metoddur
- aiddir
- aid deyil
- evristik metod deyil
- reyazi metoddur

478 Ehtiyatların idarə edilməsi sahəsində qarşıya qoyulan tapşırıq çətindirsə, onda bir neçə mütəxəssisin rəyindən

- istifadəsinə yol verilmir
- istifadə oluna bilər
- istifadə edilmir
- zəmanət verilmir
- bəzən istifadə olunur

479 Düzgün qərarın əldə edilməsi üçün ekspertlərin vəziyyəti subyektiv qiymətləndirilməsində istifadə etmək

- ekspert rəyidir
- ola bilər
- subyektiv fikir deyil
- çətindir
- ümumiyyətlə çətindir

480 Ekspert qiymətləndirmə metodu evristik metodlar qrupuna

- evristik metod deyil
- aiddir
- evristik metoddur
- qrupa bölünür
- qrupa bölünmür

481 Texniki-iqtisadi hesablama metodu ehtiyatların məcmusunun məqsəddən asılı olaraq

- dörd qrupa
- üç qrupa
- altı qrupa
- ayrı-ayrı qruplara
- iki hissəyə

482 Ehtiyatların ayrı-ayrı qrupları üçün

- mövsümi ehtiyat hesablanır
- sığorta ehtiyatı ayrıca hesablanır
- ayrı-ayrı ehtiyatlar hesablanmır
- ayrı-ayrı ehtiyatlar hesablanır
- əvvəlki ehtiyat tələb edilir

483 Ehtiyatların ayrı-ayrı qrupları üçün

- ayrı-ayrı ehtiyatlar hesablanmır
- cari ehtiyat ayrıca hesablanır
- əvvəlki ehtiyat tələb edilir
- ayrı-ayrı ehtiyatlar hesablanır
- mövsümi ehtiyat hesablanır

484 Ehtiyatların ayrı-ayrı qrupları üçün

- ayrı-ayrı ehtiyatlar hesablanır
- mövsümi ehtiyat ayrıca hesablanır
- mövsümi ehtiyat hesablanır
- əvvəlki ehtiyat tələb edilir
- ayrı-ayrı ehtiyatlar hesablanmır

485 Ayrılmış ehtiyatın bəzi elementlərə bölünməsi

- nisbidir
- elementlərə bölünür
- elementlərə bölünmür
- ola bilməz
- vacibdir

486 Texniki-iqtisadi hesablamalara metodu ehtiyatların zəruri ölçüsünü dəqiq müəyyən etməyə

- qanunla tənzimlənir
- imkan verir
- imkan vermir
- ümumiyyətlə imkan vermir
- bəzən imkan verir

487 Texniki-iqtisadi hesablamalar metodu

- optimaldır
- əmək tutumlu prosesdir
- əmək tutumlu deyil
- bəzən əmək tutumludur
- ümumiyyətlə çətin proses deyil

488 Bir partiyada malların alınması

- yalnız üstünlüyə malikdir
- çatışmazlığı vardır
- üstünlüyə malik deyil
- optimaldır
- nə üstünlüyü, nə də çatışmazlığı yoxdur

489 Ekstrapolyasiya metodu iqtisadi-riyazi metodlar qrupuna

- deferenzial göstərici deyil
- iqtisadi-riyazi metoddur
- inteqral göstəricidir
- inteqral göstərici deyil
- deferenzial göstəricidir

490 Silmə metodu iqtisadi-riyazi metodlar qrupuna

- inteqral göstəricidir
- iqtisadi-riyazi metoddur
- deferenzial göstərici deyil
- inteqral göstərici deyil
- deferenzial göstəricidir

491 İstehsal ehtiyatları öz ölçüsünü

- nisbidir
- dəyişir
- dəyişmir
- heç vaxt dəyişmir
- bəzən dəyişir

492 Ehtiyatların daimi artımı

- xarakterik deyil
- mümkündür
- yol verilməzdir
- ola bilməz
- xarakterikdir

493 Cari mal ehtiyatları

- ehtiyat sayılmır
- təşkilatın ehtiyatlarının əsasıdır
- təşkilatın ehtiyatlarının əsası deyil
- təşkilatın əsas hissəsidir
- təşkilatın ehtiyat hissəsidir

494 Sığorta ehtiyatı sahibkara özünü rahat hiss etməyə

- bufer rolunu oynamır
- özünəməxsus qaydada rahat hiss edir
- imkan vermir
- əsas metod olaraq qalır
- bəzən bufer rolunu oynayır

495 Mövsümi ehtiyatlar mövsümi istehlak xarakterinə görə

- dövridir
- yararır
- yaranmır
- ehtiyac yoxdur
- xüsusidir

496 Mövsümi ehtiyatlar mövsümi yük daşımalarının xarakterinə görə

- yaranmır
- yararır
- ehtiyac yoxdur
- dövridir
- xüsusidir

497 Yolda olan ehtiyatlar normalaşdırılan istehsal ehtiyatlarına

- ehtiyac yoxdur
- yaranır
- xüsusiدير
- dövridir
- yaranmır

498 Anbarda olan ehtiyatlar normalaşdırılan istehsal ehtiyatlarına

- ehtiyac yoxdur
- yaranır
- xüsusiدير
- dövridir
- yaranmır

499 Mal ehtiyatı normalarının müəyyən edilməsi metodları ... qrupa bölünür

- 5.0
- 3.0
- 6.0
- 4.0
- 2.0

500 Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir

- tarixi
- evristik
- analitik
- sintetik
- abstrakt

501 Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir

- tarixi
- texniki-iqtisadi hesablamalar
- abstrakt
- sintetik
- analitik

502 Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir

- analitik
- iqtisadi-riyazi hesablamalar
- tarixi
- sintetik
- abstrakt

503 Mal ehtiyatları normasının müəyyən edilməsində evristik metod təcrübədən istifadəyə əsaslanır

- ekspeditorların
- mütəxəssislərin
- maklərlərin
- tədarükçülərin
- istehsalçıların

504 Texniki-iqtisadi hesablama metodu ümumi ehtiyatların ... qrupa bölünməsinə əsaslanır

- oxşar
- ayrı-ayrı
- ümumi
- likvid
- qeyri-likvid

505 Texniki-iqtisadi metod

- ehtiyatların təhlili üçün əlverişlidir
- ehtiyatların lazımi həcmi dəqiq müəyyən etməyə kifayət qədər imkan verir
- lazım olan ehtiyatın həcmi müəyyən etmir
- maddi ehtiyatların təhlili üçün əlverişli deyil
- ehtiyatların həcmi dəqiq müəyyən etməyə imkan vermir

506 Ehtiyatların həcmi müəyyən edilməsində daha sadə iqtisadi-riyazi metoddur

- statistik
- ekstrapolyasi
- müşahidə
- sorğu
- istismar

507 İstehsal ehtiyatları normativlərinin hesablanması bir neçə metodu məlumdur

- əmsal metodu
- analitik
- iqtisadi
- texniki
- normativ

508 Ehtiyatların normallaşdırılmasında analitik və ya təcrübi-statistik metoddur

- reklama əsaslanan
- istehsal ehtiyatlarının təchizat sistemi
- müəssisənin təşəbbüsünə əsaslanan
- təşkilatın istehsalının vəziyyəti
- istehsal ehtiyatlarının təchizinin təşkili dinamikası

509 Analitik metodun mahiyyəti ondan ibarətdir ki, istehsal ehtiyatlarının təhlili zamanı istifadə olunur

- ehtiyatlar yaradılır
- ehtiyatların faktiki miqdarı korrektə edilir, lazım olmayan ehtiyatlar çıxarılır
- yalnız ehtiyatların faktiki miqdarı korrektə edilir
- lazım olmayan ehtiyatlar çıxarılır
- ehtiyatların faktiki miqdarı korrektə edilmir

510 Ehtiyatda olan mal ehtiyatlarının miqdarı topdan ticarətə gətirilən malların ...% həcminə bərabər olmalıdır

- 35.0
- 20-25
- 10.0
- 20.0
- 30.0

511 Mal ehtiyatlarının normativi topdan ticarətdə ... müəyyən edilir

- tədavül xərcləri ilə
- gün hesabı ilə müəyyən edilmiş mal ehtiyatı normativinin plan üzrə bir günlük dövriyyəyə hasili ilə
- hesablanmış mal ehtiyatı normativinin topdan mal ehtiyatının plan üzrə bir günlük dövriyyəsinə nisbətə
- müqayisə ilə
- istehsal ehtiyatlarının hesablanması ilə

512 Topdan mal dövriyyəsinin planlaşdırılmasında son mərhələ adlanır

- reklam
- mal təminatının hesablanması, ticarət təşkilatına gətirilən malların mənbəyinin müəyyən edilməsi
- yalnız mal təminatının hesablanması
- yalnız ticarət təşkilatına gətirilən malların mənbəyinin müəyyən edilməsi
- məhsulun maya dəyərinin hesablanması

513 Konkret mal qrupu üzrə mal ehtiyatı normativi hesablanır

- saniyələrlə
- günlə
- həftəlik
- saatlarla
- ayla

514 Topdan ticarət dövriyyəsinin malla təmin edilməsində hesablanır

- yalnız dəyər göstəricisi ilə hesablanabilir
- həm natural, həm də dəyər göstəriciləri ilə hesablanabilir
- hesablanmır
- yalnız natural göstəricilərlə hesablanır
- təsadüfi hallarda hesablama aparılır

515 Topdan dövriyyə göstəricilərinin balans asılılığı müəyyən edir

- topdansatış müəssisəsinə daxil olmalar təkmilləşdirilir
- topdan satışın yalnız miqdarı deyil, həm həcmi, həm quruluşu, həm də ticarət təşkilatına daxil olması planlaşdırılır
- topdan satış dövriyyəsinin miqdarı planlaşdırılmış
- yalnız topdan satış dövriyyəsinin miqdarı planlaşdırılır
- mal alışının quruluşu müasirləşir

516 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
- topdan satışın həcmi əvvəlcədən planlaşdırmağa
- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
- mal alışının quruluşunu təkmilləşdirməyə

517 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- topdan ticarət təşkilatlarına daxil olmaları əvvəlcədən planlaşdırmaq
- yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
- topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
- mal alışının quruluşunu təkmilləşdirməyə

518 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- mal alışının quruluşunu və həcmi əvvəlcədən planlaşdırmağa
- mal alışının quruluşunu təkmilləşdirməyə
- yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
- topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa

519 Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir

- yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
- topdan ticarət təşkilatlarına malların daxil olması tezliyi çərçivəsində daxilolmaların planlaşdırılması
- topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- mal alışının quruluşunu təkmilləşdirməyə

520 Rentabelliyn qiymətləndirilməsi ... köməkliyi ilə həyata keçirilir

- beş göstərici ilə
- çoxsaylı göstəricilərlə
- vahid göstərici ilə
- iki göstərici ilə
- üç göstərici ilə

521 Rentabellik effektivliyi, gəlirliliyi ... müəyyən etməyə imkan verir

- tədavül xərclərini
- resurslardan istifadəni, cari xərcləri
- yalnız resurslardan istifadəni
- yalnız cari xərcləri
- nəqliyyat təşkilatlarını

522 İqtisadi planda mal dövriyyəsi və mənfəət fəaliyyətin son göstəricisidir

- logistikanın
- ticarət təşkilatının
- nəqliyyat təşkilatının
- tikinti təşkilatının
- konsaltinq təşkilatının

523 Rentabellik göstəricisi ... cari xərclərin istifadə effektivliyini əks etdirməyə imkan verir

- texniki vasitələrdən
- xüsusi resurslardan, icarə resurslarından
- nəqliyyat vasitələrindən
- yalnız icarə resurslarından
- yalnız xüsusi resurslardan

524 Ehtiyatların idarə edilməsi sistemi tədbirlər kompleksidir

- fasiləsiz nəzarət
- ehtiyatın yaradılması və artırılması, daimi nəzarətin təşkili və mal göndərilməsinin operativ planlaşdırılması
- təchizatın planlaşdırılması, nəzarət, ehtiyatların yaradılması
- təchizatın planlaşdırılması və nəzarətin fasiləsiz təşkili
- istehsalın planlaşdırılması və fasiləsiz nəzarət

525 Ehtiyatların idarə edilməsi sisteminin əsas mexanizmi reallaşmaqdan ibarətdir

- qeyri-likvidlərin
- əks-əlaqə prinsiplərinin
- hazır məhsulların
- yarımfabrikatların
- birbaşa əlaqə prinsiplərinin

526 Ehtiyatların idarəetmə sisteminin əsasını təşkil edir

- xarici mühit
- ehtiyatların vəziyyətinin texnoloji təhlili, xarici mühit və eyni zamanda ehtiyatların formalaşdırılması üzrə qərarların qəbulu
- ehtiyatların formalaşdırılması üzrə qərarların qəbul olunması
- işçilərin fəaliyyətinin təhlili
- ekspeditorların fəaliyyətinin təhlili

527 Ehtiyatların tənzimlənməsi prosesində müxtəlif ehtiyat səviyyələri ayrılır

- orta ehtiyatlar
- maksimum, orta, keçid və minimum ehtiyatlar
- orta, keçid ehtiyatı
- maksimum, orta ehtiyat
- maksimum və minimum ehtiyat

528 Ehtiyatın maksimum səviyyəsi ilə müəyyən edilmiş və növbəti mal partiyası üçün sifariş verilsə, bu ...

- məhsulun verilməsidir
- sifariş nöqtəsidir
- sifarişin həcmidir
- sifariş bəndidir
- sifarişin qəbuludur

529 Sifariş veriləcək ehtiyatların miqdarıdır

- məhsulun verilməsi
- sifarişin həcmi
- sifariş nöqtəsi
- sifariş bəndi
- sifarişin qəbulu

530 Sifarişin həcmi tənzimləmək üçün dəyişdirilə bilər

- təmir işlərinin həcmi
- mal partiyasının həcmi, maldaşmaları arasındakı interval və həcm dəyişməsi
- nəqliyyatın vəziyyəti
- müəssisənin əmtəə bazarında vəziyyəti
- satışın həcmi

531 Tələbin ödənilməsi səviyyəsi bəzi hallarda ...% olur

- 91.0
- 90-95
- 90.0
- 85.0
- 85-90

532 Ehtiyatların idarə edilməsi həyata keçirilərkən məhdudiyyətlər olur

- ehtiyatların səviyyəsinə
- sifarişlərin icra olunmasında
- sifarişin verilməsi müddətində
- ehtiyatların gətirilmə tezliyində
- mal partiyalarının həcmində qənaət

533 Sifariş verilən məmulatların sayı razılaşma əsasında müəyyən edilir

- rəqiblər
- tədarükçü və alıcılar
- satıcı və alıcılar arasında
- icraçı və layihəçilər
- alıcı və layihələşdiricilər

534 Anbara malların gətirilməsi intervalı ... intensivliyindən asılıdır

- problemin öyrənilməsi
- maddi resursların istehlakı
- maddi resursların qəbulu
- informasiya
- işçilərin öyrədilməsi

535 Təcrübədə ehtiyatların vəziyyəti üzərində nəzarət sistemi üçün qəbul edilir

- tələbin qeyri-müəyyənlik dərəcəsi
- ehtiyatların saxlanması üzrə yüksək xərclər
- ehtiyatların olmaması nəticəsində itkilərin böyük həcmdə olması
- itkilərin orta həddinin olması
- sifariş olunan malların yüksək dəyəri

536 Ehtiyatlara yüksək tələb bəzi hallarda tamamlanır

- tədricən artımla
- tələbin birdən-birə düşməsi ilə
- tələbin tədricən azalması ilə
- tələbin bərabər azalması ilə
- qeyri-bərabər artımla

537 «Minimum-maksimum» sistemdə ehtiyatların idarə edilməsi parametrləri üçün lazımdır

- ehtiyatların minimum həcmi ilə
- maddi resurslara tələb və orta günlük xərclər
- təminatlı ehtiyat
- minimum və maksimum ehtiyatlar və sifarişlərin həcmi
- hazırlıq və sığorta ehtiyatlarının həcmi ilə

538 Lagistik sistemlərdə ehtiyatların idarə edilməsi üçün istifadə olunan amillər

- təminatların ehtiyatların dövrəlilik əmsalı
- müəyyən dövrdə istehsalın həcmi
- istehsal gücləri
- satış həcmi
- ehtiyatların cari səviyyəsi

539 Ehtiyatlar ... əsasında planlaşdırılır

- anbara olan ehtiyac
- son məhsula olan tələb
- istehsal gücləri
- tələb olunan işçilər
- nəqliyyata olan ehtiyac

540 Dəyişən ehtiyatların idarə edilməsində əsas məsələdir

- resursların daxilolma müddəti
- daxil olan resursların həcmi
- resursların göndərilmə tezliyi
- resursların daxil olma tezliyi
- məhsulun hazırlıq səviyyəsi

541 Ehtiyatların idarə olunması məsələsi yaranır

- xüsusi sahələrdə
- lazım olduqda
- bütün sahələrdə
- bəzi sahələrdə
- ayrı-ayrı sahələrdə

542 «Dəqiq vaxtında» konsepsiyasıdır

- heç nə tələb olunmur
- minimum ehtiyat miqdarına olan tələb aradan götürülür
- minimum ehtiyat miqdarına olan tələb aradan götürülmür
- minimum ehtiyat tələb olunur
- maksimum ehtiyat tələb olunur

543 «Dəqiq vaxtında» konsepsiyasını xarakterizə etmək üçün əsas cəhətlər tələb olunur

- effektiv informasiyanın olması
- hazır məhsulların böyük partiyada olması
- hazır məhsul
- qısa istehsal tsikli
- hazır məhsulların kiçik partiyada olması

544 «Dəqiq vaxtında» konsepsiyası imkan verir

- menecmentin üsulunu dəyişmək
- ehtiyatların səviyyəsini minimuma endirmək
- malları optimal daşımaq
- hazır məhsulun keyfiyyətini artırmaq
- xidmət səviyyəsini yüksəltmək

545 Dünya təcrübəsinin təhlili göstərir ki, KANBAN mikrolagistik sistemi istehsal ehtiyatlarını ...% azaltmağa imkan verir

- 45.0
- 50.0
- 20.0
- 30.0
- 40.0

546 Dünya təcrübəsinin təhlili göstərir ki, KANBAN mikrolagistik sistemi ticarət ehtiyatlarını ...% azaltmağa imkan verir

- 7.0
- 8.0
- 10.0
- 12.0
- 9.0

547 Ehtiyatların tənzimlənməsinin ... əsas strategiyaları ayrılır

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

548 Sifarişlərin həcmnin reallaşması sistemidir

- taktika
- ehtiyatların tənzimlənməsi strategiyası
- tənzimləmə prinsipi
- ehtiyatların tənzimlənməsi funksiyası
- taktika və strategiya

549 Sifarişlərin dövrəliliyi sistemi həyata keçirilir

- taktika
- ehtiyatların tənzimlənməsi strategiyası
- taktika və strategiya
- ehtiyatların tənzimlənməsi funksiyası ilə
- tənzimləmə prinsipi ilə

550 Maddi-texniki təchizatın forma və mənbəyinin plüralizmidir

- müqavilə bəndidir
- maddi resursların idarə etmə sistemlərinin formalaşması və həyata keçirilməsi prinsiplərindən biri
- maddi resursların idarə edilməsi funksiyalarından biri
- təchizat proqramlarının əsas hissəsi
- satış proqramının elementidir

551 Mal göndərən müəssisələrin sərbəstliyidir

- müqavilə bəndidir
- maddi resursların idarə etmə sistemlərinin formalaşması və həyata keçirilməsi prinsiplərindən biri
- satış proqramının elementidir
- təchizat proqramlarının əsas hissəsi
- maddi resursların idarəetmə funksiyası

552 İdarə edənin köməyi ilə özünü tənzimləmə həyata keçirilir

- maddi resursların idarəetmə funksiyası
- maddi resursların idarə etmə sistemlərinin formalaşması və həyata keçirilməsi prinsiplərindən biri
- müqavilə bəndidir
- təchizat proqramlarının əsas hissəsi
- satış proqramının elementidir

553 Xərclərin azaldılması və ehtiyatların qənaət edilməsidir

- müqavilə bəndi
- maddi resursların idarə edilməsi sistemlərinin formalaşması və əsas fəaliyyət prinsiplərindən biri
- təchizat proqramlarının əsas hissələrindən biri
- maddi resursların idarə edilməsinin funksiyalarından biri
- satış proqramının elementləri

554 Komplektlilik adlanır

- müqavilə bəndi
- maddi resursların idarə edilməsi sistemlərinin formalaşması və əsas fəaliyyət prinsiplərindən biri
- satış proqramının elementləri
- təchizat proqramlarının əsas hissələrindən biri
- maddi resursların idarə edilməsinin funksiyalarından biri

555 Operativlikdir

- müqavilə bəndi
- maddi resursların idarə edilməsi sistemlərinin formalaşması və əsas fəaliyyət prinsiplərindən biri
- təchizat proqramlarının əsas hissələrindən biri
- satış proqramının elementləri
- maddi resursların idarə edilməsinin funksiyalarından biri

556 Hər bir müəssisə elə işləməlidir ki, onun xərcləri ...

- ehtiyacları ödəsin
- müəyyən edilmiş ictimai ehtiyacların səviyyəsini üstələməsin
- müəssisənin gəlirlərinə bərabər olsun
- rəqiblərin xərclərinə bərabər olsun
- gəlirlərdən artıq olmasın

557 Xərclərin zəruri-ictimai səviyyəsi rəqib mal istehsalçıları üçün artırılmalıdır

- intensive inkişafı
- müflisləşməyə gətirib çıxaran neqativ iqtisadi fəaliyyətə
- məhsulun maya dəyərini aşağı salınmasını
- müflisləşməyə gətirib çıxara bilməyən neqativ hallara
- yalnız neqativ iqtisadi fəaliyyətə

558 Material istehlakı ola bilər

- ritmik və qeyri-ritmik
- sabit və qeyri-sabit
- determinant
- xaotik
- bərabər və qeyri-bərabər

559 Loqistikada ABC təhlili sadə variantdır

- 90/10
- 20/80
- 30/70
- 40/60
- 50/50

560 Bəzi şirkətlərdə bir göstəriciyə görə əhəmiyyətlik ...

- zəruridir
- kifayət deyil
- kifayətdir
- çətin
- çətin deyil

561 Pareto qanununa görə

- ziddiyətlər mövcuddur
- menecmentin digər elementlərinə uyğun olaraq ümumi halda qəbul edilir
- dəqiqlik bəzi hallarda qəbul edilir
- dəqiqlik bəzən şübhə doğurur
- fərdilik pis hallarda qəbul edilir

562 Təhlil zamanı irəli getmək lazımdır ...

- dalğavari
- bir göstərici üzrə tədricən və sonra ikinci
- həmin anda
- tədricən
- sürətlə

563 ABC təhlili kifayətdir

- qismən izah edilməlidir
- geniş mənada məlumdur
- məlum olmadan
- mürəkkəbdir
- geniş izah edilməmişdir

564 Ehtiyatlar lagistik zəncirin o hissələrində vacibdir ki, orada ... yaranır

- konkretlik
- qeyri-müəyyənlik
- mübahisə
- əminlik
- inam

565 Variasiya əmsalıdır

- riyazi statistika
- orta kvadratik kənarlaşmanın riyazi gözləməyə olan nisbəti
- orta kənarlaşma
- orta kvadratik kənarlaşma
- riyazi gözləmə

566 Təsadüfi kənarlaşma asılı ola bilər

- resurslardan
- istehsalda xammala olan tələb, satış və malların daşınması
- istehsalda xammala olan tələb və satış
- xammala olan tələb və mal daşınması
- satış və mal daşınması

567 Bəzi hallarda qeyri-müəyyən mübahisələrə baxılır

- reklamda
- istehsal və daşınmada
- vaxtında
- yerində
- danışıqlarda

568 Laqistik mal axınlarında qeyri-müəyyənliyin uçotu üçün qəbul edilir

- MMD – təhlil
- XYZ - təhlil
- MMM - təhlil
- DDD - təhlil
- AAA - təhlil

569 Eyni vaxtda ABC və XYZ təhlili qəbul edilir

- icazə verilə bilər
- qəbul edilə bilər
- qəbul edilmir
- arzu edilmir
- qadağandır

570 Ehtiyatın elə səviyyəsi ola bilərmi ki, xərclər minimum həddə çatsın

- bəzi hallarda mümkündür
- mümkündür
- mümkün deyil
- qismən mümkündür
- şərti hallarda mümkündür

571 Bütün hallarda ehtiyatların idarə edilməsi modeli iki suala cavab verməlidir (nə vaxt və nə qədər)

- bir neçə modeldir
- modellərin nisbi sayıdır
- bir modeldir
- üç modeldir
- dörd modeldir

572 Mal ehtiyatlarının idarə edilməsi modellərinin təsnifləşdirilməsi üçün əsas şərtidir

- bütün tələbin xarakteri
- saxlanılan məhsullara tələbin xarakteri
- təklifin xarakteri
- istehsalın stimullaşdırılması
- sahənin xüsusiyyəti

573 Ehtiyatların idarə edilməsi modelləri tələbin xarakterindən asılı olaraq ola bilər

- xüsusi və təsadüfi
- determinantlı və ehtimallı
- determinantlı
- ehtimallı
- təsadüfi

574 Determinantlı tələb ola bilər

- yavaş
- statistik və dinamik
- statistik
- dinamik
- xüsusi

575 Həqiqi tələb ola bilər

- yavaş
- sabit və qeyri-sabit
- sabit
- qeyri-sabit
- statistik və dinamik

576 Ehtiyatların idarə edilməsi modeli qurularkən digər amillər nəzərə alınmalıdır ...

- anbar sahəsinə məhdudiyətin həcmi
- dövriyyə vəsaitlərinə məhdudiyətlərin həcmi
- sifarişin yerinə yetirilmə müddəti
- ehtiyatların gətirilmə prosesi
- dövriyyə vəsaitlərinin həcmi

577 Ehtiyatların idarə edilməsi modelinin sadə xarakteri ... xüsusiyyəti ilə fərqlənir

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

578 Tələbin vaxtında və daimi olması xarakterikdir

- ehtiyatların mürəkkəb tipi ilə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə
- idarəetmə modelinin mürəkkəb tipi ilə
- müəyyənədicə sahə ilə
- həlledici elementlə

579 Ehtiyatların ani olaraq gətirilməsidir

- ehtiyatların mürəkkəb tipi ilə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə
- müəyyənədicə sahə ilə
- idarəetmə modelinin mürəkkəb tipi ilə
- həlledici elementlə

580 Mal defisiti olmur

- ehtiyatların idarə edilməsinin mürəkkəb tipi ilə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə
- idarəetmə modelinin mürəkkəb tipi ilə
- müəyyənədicə sahə ilə
- həlledici elementlə

581 Ehtiyatların idarə edilməsi modelinin sadə tipi növbəti amillərlə xarakterizə olunur

- ehtiyatların həmin an qəbul edilməsində
- tələb vaxtında və daimi olduqda, ehtiyat həmin anda gətirildikdə və defisit olmadıqda
- tələb vaxtında və daimi olduqda
- ehtiyat həmin anda gətirildikdə
- tələb vaxtında və daimi olduqda, defisit olmadıqda

582 Malların saxlanması dəyəri, sifarişin dəyəri və tələb ...

- açıq göstəricilərdir
- istiqamətverici göstəricilərdir
- dəqiq göstəricilərdir
- qapalı göstəricilərdir
- əlverişli informasiyadır

583 Sifarişin həcmi hesablamaq lazımdır

- qarışıq elementlərlə
- təqribi göstəricilərlə
- dəqiq
- dəqiq və təqribi
- mürəkkəb elementlərlə

584 Sifarişlərin həcmi sadələşdirilməsi mümkündürmü

- vacib deyil
- mümkündür
- mümkün deyil
- nəzərə alınmır
- ayrı-ayrı sahələrdə mümkündür

585 Sadə statistik model ... xüsusiyyətə malikdir

- 2.0
- 3.0
- 5.0
- 6.0
- 4.0

586 Əgər istehsal və istehlakın artım tempi bərabədirsə

- işçilər ixtisar olunur
- ehtiyat yaratmaq lazım deyil
- ehtiyat istehsal həcmi səviyyəsində olmalıdır
- ehtiyat istehlak həcmi səviyyəsində olmalıdır
- ehtiyatlar ixtisar olunmalıdır

587 İstehsal prosesinə avadanlıqların hazırlanmasıdır

- alətlərin yenilənməsi
- alətlərin dəyişdirilməsi və sazlanması
- əlavə mərhələ
- lazımsız mərhələ
- həmişə tələb olunmur

588 Təcrübədə əksər hallarda ehtiyacdır

- sabit artan
- gündəlik dəyişən və fasilələrlə artan
- gündəlik dəyişən və daim artan
- gündəlik dəyişməyən və daim artan
- dəqiqləşməsi tələb olunmayan

589 Mal ehtiyatlarının optimal səviyyəsi ...

- rentabelliklə
- xərclərin hər iki növü üzrə
- xərclərin yalnız bir növü üzrə
- bəzi hallarda xərclərin iki növü üzrə
- gəlirin növləri üzrə

590 Ehtiyatların uçotu və maddi dəyərlilərin hərəkəti özündə ... xüsusiyyətləri əks etdirir

- altı
- bir neçə
- iki
- üç
- dörd

591 Maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu özündə əks etdirir

- digər sənədlərin qəbul edilməsi
- malgöndərənlərdən maddi dəyərlilərin qəbulunun uçotu
- qəbul olunmuş malların əllə hesablanması
- qəbul olunmuş malların avtomatik hesablanması
- qəbul olunmuş orderlərə möhürün vurulması

592 Alıcılara mal anbarlarından malların göndərilməsinin uçotu, qaimələrin möhürlənməsi, müşahidə edən sənədlər və s.

- istehsalçılar tərəfindən uçotun aparılmasıdır
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- yalnız vasitəçilərin uçotudur

593 Maddi dəyərlərin zavoddaxili yerdəyişməsinin uçotu ...

- istehsal amillərinin uçotu
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- yalnız vasitəçilərin uçotudur

594 Maddi məsul şəxslər və bölmələr üzrə sənədlərin reyestridir

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- ehtiyatların uçotudur
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- yalnız vasitəçilərin uçotudur

595 Təsərrüfat əməliyyatlarının tipik mexanizmi mühasibat uçotunun köməyi ilə aparıldıqda ...

- ehtiyatların uçotudur
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- yalnız vasitəçilərin uçotudur

596 Mal ehtiyatlarının saxlanması müxtəlif formasıdır

- ehtiyatların uçotudur
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- yalnız vasitəçilərin uçotudur
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil

597 Mal ehtiyatlarının hərəkəti və qalığının hesabatının aparılmasının formalaşmasıdır

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- ehtiyatların uçotudur
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- yalnız vasitəçilərin uçotudur

598 Bir neçə xüsusi imkanlar mövcuddur ...

- maddi dəyərlilərin yüklənməsi və göndərilməsi
- qəbul olunan sənədlərin real və «ehtiyat» qaydada saxlanmasında
- bir neçə ölçü vahidinə uyğun olaraq materialların hərəkəti və saxlanmasının uçotunda
- ehtiyat qaydada saxlanmasında
- materialların zavoddaxili yerləşdirilməsinin təsdiqi rejimi

599 Mal qalığının müxtəlif variantları istifadə olunur

- istehsal xərclərinin şifrələri üzrə
- fərdi qiymətlər üzrə
- oxşar qiymətlər üzrə
- nomenklatur nömrələr üzrə
- orta qiymət üzrə

600 Mal qalığının müxtəlif variantları istifadə olunur

- rekvizitlərin sərbəst verilməsi üzrə
- sifariş üzrə
- texnoloji əməliyyatlar üzrə
- istismara verilmə müddəti üzrə
- texniki əməliyyatlar üzrə

601 Xüsusi xidmət funksiyaları mövcuddur

- sənədlərin kütləvi olaraq fərqli olması
- aylıq hesabatların ayrı-ayrı bölmələri üzrə aparılması
- müxtəlif bölmələr üzrə
- aylıq hesabatların bağlanması
- materialların kartotekalarda yerləşdirilməsi

602 Kartoteka və sənədlərin hərəkəti əsasında növbəti hesabat formalaşır

- sənədlərin sərbəst reyestrinin aparılması
- iki mərhələ üzrə əks-saldo
- beş mərhələ üzrə əks-saldo
- ayrı-ayrı mal qrupları üzrə qarışıq hesabatların aparılması
- bölmələr üzrə hesabatın aparılması

603 Mal ehtiyatları ... növ üzrə təsnifləşdirilir

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

604 Xammal mal ehtiyatlarının növlərindən biri ola bilərmi

- xammalın emal edilməyən növləridir
- ehtiyatların növləridir
- ehtiyatların növləri ola bilməz
- xammalın bəzi növləridir
- xammalın xüsusi növləridir

605 Başa çatmayan istehsal mal ehtiyatlarının növlərindən biri ola bilərmi

- ehtiyatların növləri ola bilməz
- ola bilər
- xammalın emal edilməyən növləri
- xammalın bəzi növləri
- xammalın xüsusi növləri

606 Hazır məhsul mal ehtiyatlarının növlərindən biri ola bilərmi

- xammalın emal edilməyən növləri
- ola bilər
- xammalın bəzi növləri
- ehtiyatların növləri ola bilməz
- xammalın xüsusi növləri

607 İki və daha çox sahibkarın resursları və istedadı bir məqsəd üçün birləşdikdə ...

- assosiasiya
- yoldaşlıq
- AO
- MMC
- kooperasiya

608 Material xərclərinin hesabı ... metodika üzrə aparılır

- 42036.0
- bir neçə
- 1.0
- 2.0
- 3.0

609 Material xərclərinin qiymətinin hesablanması metodlarından dəyərin eyniləşdirilməsi ...

- vacib deyil
- ola bilər
- eyniləşdirilə bilməz
- eyniləşdirilir
- uyğun deyil

610 Orta qiymət metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ...

- eyniləşdirilə bilməz
- ola bilər
- vacib deyil
- eyniləşdirilir
- uyğun deyil

611 LİFO metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ...

- vacib deyil
- ola bilər
- eyniləşdirilir
- eyniləşdirilə bilməz
- uyğun deyil

612 FIFO metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ...

- eyniləşdirilə bilməz
- ola bilər
- uyğun deyil
- eyniləşdirilir
- vacib deyil

613 Malların vəziyyətinə nəzarət və sifarişlərin formalaşdırılması həyata keçirilə bilər

- hər növbədə
- dövrü olaraq
- 2 dəfə
- 3 dəfə
- qeyri-ardıcıl

614 Operativ idarəetmə sistemi ... dövrlərdə həyata keçirilə bilər

- mallar vahidləri hansı miqdarda sifariş edilməlidir
- operativ qərarların qəbulu
- vaxtından əvvəl qərarların qəbulu
- «sifariş vermək»
- «sifariş verməmək»

615 Malların müntəzəm göndərilməsi sistemidir

- istənilən sayda mal vahidi sifariş verilə bilər
- mal vahidlərinin daimi miqdarı bərabər vaxt çərçivəsində göndərilə bilər
- istənilən mal vahidini hansı müddətdən sonra sifariş etmək olar
- müntəzəm vaxt məhdudiyyətində mal vahidləri göndərilə bilər
- mal vahidlərinin miqdarı daimi sifariş verilə bilər

616 Malların maksimum səviyyəyə qədər daxil olması sistemidir

- bərabər vaxt çərçivəsində göndərilmələr
- mal partiyaları bərabər vaxt çərçivəsində göndərilir ki, malların maksimum səviyyəsi faktiki səviyyəyə həmin anda bərabər olur
- mal partiyalarının təcili sifarişi
- mal partiyalarının istənilən vaxt sifarişi
- qeyri-bərabər vaxt çərçivəsində mallar göndərilir

617 Sifarişin həcmi ... ehtiyatların həcmindən çox olur

- işdən
- sifariş üzrə
- proqram üzrə
- plan üzrə
- normadan

618 Sifarişlərin müəyyən həcmdə partiyalar üzrə qəbulu ...

- artır
- bütün dövrlərdə eyni saxlanılır
- dəyişir
- baxılır
- azalır

619 Malların sifariş olunmuş həcmi bəzən minimal həcmdən çox olur

- artır
- sifariş verilir
- satışda
- dəyişir
- azalır

620 Vaxt intervalında sifarişlərin müəyyən olunması həcmi ... aparılır

- praporsional
- müxtəlif ola bilər
- müxtəlif olmadan
- həmcins olmadan
- müəyyən oluna bilər

621 Mal ehtiyatlarının vəziyyətinə nəzarət sistemi effektiv ola bilər

- yol
- ləgistik
- mexaniki
- texnoloji
- nəqliyyat

622 Mal ehtiyatlarına nəzarət sistemi sifarişlərin dövrililiyi şəraitində qəbul edilə bilər

- nisbətən mal daşınması ritmik olmadıqda
- mal ehtiyatlarının artım tempi ilə
- gətirilmə tezliyi ilə
- sifarişlərin yerləşdirilməsi xərci ilə
- mümkün defisit olmadıqda

623 Mal ehtiyatlarına nəzarət sistemi təcrübədə bəzi hallarda qəbul edilir

- tələb qeyri-müəyyən olduqda
- mal ehtiyatı böyük partiyalarla olmadıqda
- mal ehtiyatı kiçik partiyalarla olduqda
- ehtiyatların saxlanma xərcləri çox olduqda
- sifariş olunan malların qiyməti yüksək olduqda

624 Mal ehtiyatlarına görə nəzarət sistemi bəzən ... bunkerli adlanır

- 5.0
- 2.0
- 3.0
- 4.0
- 1.0

625 Mal ehtiyatlarının idarə edilməsi uğurlu olur

- əvəzedici malla
- lazım olan malla
- təfsilatı ilə
- ehtiyat hissələrlə
- komplektləşdirici malla

626 Ehtiyatların optimal səviyyəsinin nisbəti ola bilər

- «birincili» və «ikincili»
- «həddən artıq yüksək» və «həddən artıq aşağı»
- yüksək və aşağı
- orta və aşağı
- yüksək və orta

627 Ehtiyatların daxil olmasının təşkili ... parametrlərlə xarakterizə olunur

- yalnız dəqiq
- dəqiq və təsadüfi
- texniki
- texnoloji
- yalnız təsadüfi

628 Əksər müəssisələr çalışır ki, təmin etsin

- sifarişlərin fasiləsiz olaraq yerinə yetirilməsini
- hazır məhsulların daimi yüklənməsini
- maksimum riski
- ehtiyatların pul ölçüsü ilə minimum göstərilməsini
- minimum riski

629 Ehtiyatların minimum səviyyədə saxlanması ... adlanır

- zay məhsulların azalması
- gəlirin artması
- gəlirin azalması
- sadə artım
- malların xüsusiyyətinin qorunması

630 Mal ehtiyatlarının optimal səviyyəsinin saxlanması üçün əsas məsələdir

- xammalın müəyyən hissəsi
- hər bir mal
- ayrı-ayrı mallar
- xüsusi mallar
- yarımfabrikatların müəyyən hissəsi

631 Satışın fasiləsizliyini təmin etmək üçün hər bir mal qrup üzrə bilmək lazımdır

- müəyyən malın xarakteristikasını
- hər bir malın xərclənməsi statistikasını
- müəyyən malın xərclənməsi statistikasını
- müəyyən malın xüsusiyyətini
- müəyyən malın xassələrini

632 Ehtiyatların qiymətləndirilməsində hesabda olan ehtiyatların dəyəri müəyyən edilməlidir

- anbarda olan ehtiyatlar
- ehtiyatların ümumi həcmi
- limanda olan ehtiyatlar
- satış kanallarında ehtiyatlar
- yolda olan ehtiyatlar

633 Nəğd ehtiyatlardır

- yalnız məhv edilən ehtiyatlar
- cari, sığorta (o cümlədən mövsümi) və məhv edilməyən ehtiyatlar
- yalnız cari ehtiyatlar
- yalnız sığorta ehtiyatları
- yalnız mövsümi ehtiyatlar

634 Təchizat kanallarında və sifarişçilər tərəfindən ödənilməyən ehtiyatlardır

- məhv edilməyən ehtiyatlar
- diler tərəfindən satışa verilən ehtiyatlar və yolda olan ehtiyatların cəmi
- cari ehtiyatlar
- yalnız diler tərəfindən satışa verilən ehtiyatlar
- yolda olan ehtiyatlar

635 Ehtiyatların uçotu metodu işlənərkən nəzərə almaq lazımdır

- hər bir ehtiyatın xüsusiyyətini nəzərə almadan
- hər bir ehtiyatın xüsusiyyətini nəzərə alaraq
- müəssisənin vəziyyətini
- vasitəçilərin münasibətini
- işçilərin münasibətini

636 Torpaq və digər daşınmaz əmlakı yenidən satmaq üçün ... nəzərdə tutulur

- qeyri-ehiyat adlanır
- həmçinin ehtiyat adlanır
- ehtiyat nəzərə alınmadan
- müəyyən qədər ehtiyat adlanır
- şərti ehtiyat adlanır

637 Satış üçün nəzərdə tutulan və əldə olunan istənilən əmtəə ...

- qeyri-ehtiyat adlanır
- həmçinin ehtiyat adlanır
- şərti olaraq ehtiyat adlanır
- müəyyən hissəsi ehtiyat adlanır
- ehtiyat adlanmır

638 Pərakəndə satış müəssisəsi tərəfindən alınan mallar və digər mallar ...

- ehtiyat adlanmır
- həmçinin ehtiyat adlanır
- qeyri-ehtiyat adlanır
- müəyyən hissəsi ehtiyat adlanır
- şərti olaraq ehtiyat adlanır

639 Müəyyən edilmiş standartlarla ümumi prinsiplər iki səbəbdən ehtiyatları qiymətləndirməyə imkan verir

- köməkçi materialların və yarımfabrikatların dəyəri ilə
- ilkin dəyər və təmiz satış dəyəri ilə
- ilkin və əlavə dəyərlə
- əlavə və pərakəndə qiymətin bir hissəsi ilə
- yarımfabrikat və xammalın dəyəri ilə

640 Satışın təmiz dəyərində aiddir ...

- reklam
- malların alınması
- mühafizə
- saxlama
- təmizlənmə

641 Ədalətli dəyər formalaşır ...

- ictimai əsasda
- kommersion əsasında
- qonşuluq əsasında
- qeyri-işgüzarlıq əsasında
- dostluq əsasında

642 İstehsal ehtiyatlarının xərcləri ... əhatə edir

- üçüncü dərəcəli
- qaimə
- nəqliyyat
- ikinci dərəcəli
- birinci dərəcəli

643 Qaimə xərcləri ... xərclərə əsasən bölünür

- stabil
- proporsional
- çoxluğa əsasən
- mərkəzləşdirilmiş
- qeyri-proporsional

644 İstehsalın daimi qaimə xərcləridir

- üçüncü dərəcəli
- dolay xərclər
- yalnız nəqliyyat
- ikinci dərəcəli
- birinci dərəcəli

645 Yekcins ehtiyatlar üçün standart göstərir ...

- qarışıq metodlardan istifadə
- maya dəyərinin qiymətləndirilməsində eyni metoddan istifadəni
- eyni metodun istifadə edilməməsini
- yarımfabrikatların qiymətləndirilməsi üçün eyni metoddan istifadəni
- müxtəlif metodlardan istifadəni

646 Mal ehtiyatlarının satışı maya dəyərindən aşağı satıldığı halda ...

- ticarət dayandırılmamalıdır
- anbarda ehtiyatların maya dəyəri azaldılmalıdır
- maya dəyəri artırılmalıdır
- anbarda ehtiyatların maya dəyəri artırılmalıdır
- ticarət dayandırılmalıdır

647 Ehtiyatların maya dəyəri aşağı salına bilər o halda ki, ...

- t klik  ox olduqda
- fiziki c h td n z d l ndikd , tam v  ya qism n m n vi k hn ldikd  v  ya satıř qiym ti ařađı d řd kd 
- ehtiyatlar fiziki c h td n z d l ndikd 
- m  yy n q d r m n vi c h td n k hn ldikd 
- satıř qiym ti ařađı d řd kd 

648 Mal qalıđının tam d y rinin qiym tl ndirilm si ... aparılır

- resursların qiym ti il 
-  mumi satıř qiym ti il 
- xammalın qiym ti il 
- k m k ci materialların qiym ti il 
- yarımfabrikatların qiym ti il 

649 Maliyy  hesabatlarında n vb ti informasiyalar a ıqlanmalıdır

- hesabat d vr nd  aid olan x rc l r  v  ehtiyatların d y ri
- ehtiyatların qiym tl ndirilm si  c n hesablamaların prinsipl ri
- t dav l x rc l rinin d y ri
- ehtiyatların  mumi balans d y ri
- ehtiyatların balans d y ri

650 Ehtiyatların satılmasında balans d y ri ... hesabat d vr n   hat  etm lidir

- h ft lik
- eyni zamanda
- n vb ti
- ke miř
- g nd lik

651 Birbařa eynil rdirm  metodunda n z r  alınmalıdır ...

- n qliyyatın h r k ti
- b t n malların faktiki h r k ti
- ayrı-ayrı mal qruplarının h r k ti
- malların keyfiyy ti
- xammalların h r k ti

652 D vriyy  kapitalının normalařdırılması ehtiyatların iqtisadi x susiyy tl rini m  yy n edir

- dilerlərin normal fəaliyyəti üçün əsas vəsaitlərin elementlərini
- müəssisənin normal fəaliyyət göstərməsi üçün zəruri olan dövriyyə vəsaitlərinin elementlərini
- əsas vəsaitlərin mövqeyini
- əsas vəsaitlərin elementlərini
- əsas vəsaitlərin elementlərini

653 Normallaşdırmada əsas məqsəd ... səmərəli ölçüsünü müəyyən etməkdir

- tədavül sferasında müəyyən müddətə cəlb edilmiş dövriyyə vəsaitlərinin
- istehsal və tədavül sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- istehsal sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- istehsal sferasında müəyyən müddətə cəlb edilmiş dövriyyə vəsaitlərinin
- tədavül sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin

654 Normallaşdırılan dövriyyə vəsaitlərinin siyahısına aiddir

- dövriyyə fondları
- dövriyyə istehsal fondları və hazır məhsullar
- yalnız dövriyyə istehsal fondları
- yalnız hazır məhsullar
- yalnız tədavül fondları

655 Normallaşdırılan dövriyyə vəsaitləri ... müəyyən etməyi nəzərdə tutur

- dövriyyə vəsaitlərinin ehtiyat normasını
- gün hesabı ilə dövriyyə vəsaitlərinin normasını
- ay hesabı ilə dövriyyə vəsaitlərinin normasını
- bütün dövriyyə vəsaitlərinin pul formasında normativlərini
- hər bir elementi

656 Dövriyyə vəsaitlərinin gün hesabı ilə əsas materiallar və xammallarla norması əks etdirir

- sənəd dövriyyəsinin vaxtını
- nəqliyyat ehtiyatlarını
- anbar dövriyyəsinə
- yolda olan ödənilmiş material qiymətlilərinin daxil olma müddətini
- yük dövriyyəsinin davam etmə müddətini

657 Sığorta ehtiyatı cari ehtiyatın ... % nisbətində ola bilər

- 40.0
- 50.0
- 10.0
- 20.0
- 30.0

658 Müəssisənin normativinin həcmi ehtiyacları ... hesabına ödəməlidir

- mal göndərənlərin vəsaiti
- xüsusi vəsaitlər
- tərəfdaşların vəsaiti
- rəqiblərin vəsaiti
- vasitəçilərin vəsaiti

659 Dövriyyə vəsaitlərinin normalaşdırılması ... istifadə effektivliyinin yüksəldilməsinə şərait yarada bilər

- anbardan
- dövriyyə vəsaitlərindən
- xammaldan
- materialdan
- nəqliyyatdan

660 Müəssisədə dövriyyə vəsaitlərinin normalaşdırılmasının genişləndirilməsi mane olur ...

- müəssisənin inkişafına
- material xərcləri üzrə normativ bazaya
- kreditə
- debitor borcları sahəsində statistik uçota
- pul vəsaitlərinə

661 Dövriyyə vəsaitləri ... prosesin daimi olmasını təmin edir

- satışın təkmilləşdirilməsi
- istehsal və məhsul satışı
- yalnız istehsal
- yalnız məhsul satışı
- istehsalın təkmilləşməsi

662 Sənaye müəssisələrinin dövriyyə vəsaitlərinin tərkibidir

- inkişaf fondları
- dövriyyə fondları və tədavül fondları
- yalnız dövriyyə fondları
- yalnız tədavül fondları
- ehtiyat fondlar

663 Dövriyyə vəsaitləri istehsal prosesində yeni yaranan məhsula öz dəyərini ... keçirir

- azaltmaqla
- özünün natural formasını saxlamadan
- natural formada
- dəyərini saxlamaqla
- artırmaqla

664 Dövriyyə vəsaitlərinin natural-mal formasıdır

- xüsusi istehsalın yarımfabrikatları
- əmək predmetləri
- istehsal vasitələri
- istehsal prosesində iştirak edən əmək predmetləri
- tamamlanmamış məhsullar

665 İstehsal və satış prosesində fasiləsizliyi təmini edir ...

- satış fondları
- həmçinin tədavül fondları
- yalnız inkişaf fondları
- yalnız sosial fondlar
- həmçinin müdafiə fondları

666 Tədavül fondları dövriyyə fondlarının o hissəsidir ki, o ...

- qısamüddətli qiymətli kağızlardır
- müəssisənin anbarında hazır məhsul qalığıdır
- uzun müddətli qiymətli kağızlardır
- alıcı tərəfindən ödənilməyən, lakin yüklənən maldır
- müəssisənin bank hesabında pul vəsaitlərinin qalığıdır

667 İstehsal ehtiyatlarıdır

- komplektləşdirici məmulatlar və s.
- xammal
- daşınmaz əmlak
- əsas materiallar
- alınmış yarımfabrikatlar

668 İstehsal ehtiyatları elə bir əmək predmetləridir ki, hansı ki, istehsal prosesinə daxil olmayıb və ... yerləşir

- ticarətçinin anbarında
- anbar ehtiyatı kimi müəssisədə
- təcriddə
- vasitəçilərin anbarında
- rəqibin anbarında

669 Dövriyyə vəsaitlərinin ... üzrə təsnifat əlamətləri

- elementlər
- dövriyyə vəsaitlərinin tənzimlənməsinin təşkili
- anbarlar
- planlaşdırma metodu
- formalaşdırma mənbəyi

670 Dövriyyə vəsaitlərinin tərkibi istehsal fondlarının dövriyyə elementləridir

- xeyriyyə fondları
- tədavül fondları
- əvəz olunan fondlar
- istehsal amilləri
- sosial fondlar

671 Dövriyyə vəsaitlərinin quruluşu əks etdirilir ...

- müqayisə ilə
- müəyyən hissə ilə və ya faizlə
- yalnız müəyyən hissə ilə
- yalnız faizlə
- müqavilə şərti ilə

672 Dövriyyə vəsaitlərinin quruluşuna və həcminə müxtəlif amillər təsir edir. Məsələn:

- yeni məhsulun mənimsənilməsi
- hazır məhsulun xüsusiyyətləri
- ailə tsikli
- istehsal tipi
- istehsal tsiklinin müddəti

673 Dövriyyə vəsaitlərinin quruluşuna və həcminə müxtəlif amillər təsir edir

- müəssisənin ödəmə qabiliyyəti
- məhsul istehlakçılarının yerləşməsi
- alıcıların ödəmə qabiliyyəti
- satış və təchizat şəraiti
- buraxılan məhsulun keyfiyyəti

674 Dövriyyə vəsaitlərinin quruluşunda mal-material ehtiyatları ... dəyərinin xüsusi çəkisi təşkil edir

- alınmış yarımfabrikatlar
- istehsal ehtiyatları
- əsas materiallar
- başa çatmamış istehsal
- xammal

675 Sənaye sahələrinin müxtəlif müəssisələrində dövriyyə vəsaitlərinin quruluşu ...

- qismən oxşardır
- fərqləndirilməlidir
- fərqləndirilmir
- eynidir
- qismən fərqləndirilməlidir

676 Müəssisədə dövriyyə vəsaitlərinin planlaşdırılmasının əsasıdır

- anbardakı qalıqlar
- normalaşdırmaq
- rəqiblərin gəliri
- skayner etmək
- xərclər

677 Dövriyyə vəsaitlərinin normallaşdırılması ... əsas məsələni həll edir

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

678 Normallaşdırmanın birinci məsələsi dövriyyə vəsaitlərində minimum ehtiyacı təmin etməlidir

- komplektləşdirici materiallarını
- material dəyərlərinin ehtiyatını
- müqavilə şərtini
- malları
- yardımçı vəsaitləri

679 Normallaşdırmanın digər əsas məsələsi ... idarə edilməsinin normallaşdırılması köməyi ilə aparılır

- xammalın
- ehtiyatların ölçüsünün
- texnoloji proseslərin
- texniki vəsaitlərin
- nəqliyyat vəsaitlərinin

680 Dövriyyə vəsaitləri təşkili prinsiplərinə görə ... bölünür

- universal və xüsusi
- normallaşdırılan və normallaşdırılmayan
- normalaşdırılan və planlaşdırılan
- normallaşdırılmayan və planlaşdırılan
- xüsusi və normallaşdırılan

681 Dövriyyə vəsaitlərinin normallaşdırılması normallaşdırılan qrup üzrə norma və normativlərin müəyyən edilməsi prosesidir

- qovşaqlar
- dövriyyə vəsaitləri
- məhsul
- mal
- hissələr

682 Təcrübədə dövriyyə vəsaitlərinin normallaşdırılması üçün ... metodlardan istifadə olunur

- xüsusi əmsal
- hesabat-statistik, əmsal
- birbaşa hesab
- analitik hesab
- təcrübə-laboratoriya

683 Birbaşa hesab metodu faktiki istehlakına əsaslanır

- istehsal
- dövriyyə vəsaiti
- xammal
- yarımfabrikat
- nəqliyyat vəsaiti

684 Analitik metod dövriyyə vəsaitlərinin ... qrupa bölünməsinə müəyyən edir

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

685 Dövriyyə vəsaitlərinin normalaşdırılması ayrı-ayrı mal-material dəyərlilərinin növü üzrə ... müəyyən edilir

- ədədlə
- günlə
- saatla
- dəqiqə ilə
- manatla

686 Dövriyyə vəsaitlərinin normalaşdırılması xüsusi dövriyyə vəsaitlərinin normativlərinin ... hesablanmasına əsaslanır

- doğru cavab yoxdur
- pul formasında
- günlə
- dəqiqə ilə
- ədədlə

687 Hər bir müəssisə üzrə dövriyyə vəsaitlərinin normalaşdırılması növbəti göstəricilərə əsaslanır

- dövriyyə vəsaitlərinin ehtiyat norması
- məhsulların satışı və saxlanması xərcləri
- istehsalın həcmi
- satılan məhsulların həcmi
- məhsulun saxlanma xərcləri

688 Dövriyyə vəsaitlərinin normasının hazır məhsul üzrə normalaşdırılmasının amilləridir

- malların daşınması vaxtı
- hazır məhsulların vaxt üzrə yüklənməsi
- markirovka
- komplektləşdirici malların yüklənməsi
- məhsulların qablaşdırılması

689 Anbar əsas elementlərdən biridir

- yol sisteminin
- lagistik sistemin
- nəqliyyat sisteminin
- mexaniki sistemin
- texniki sistemin

690 Ehtiyatların idarə edilməsinin ənənəvi məsələsidir

- mal itgilərinin aradan qaldırılması
- anbar sahəsində maksimum istifadə
- anbar sahəsində minimum istifadə
- yükləmə-boşaltma işlərinin səmərəli təşkili
- anbar avadanlığından səmərəli istifadə

691 Məsələnin lagistik cəhətidir

- mal partiyalarının cəmlənməsi
- mal və xidmətlərin istehlakçılara vaxtında təqdim edilməsi
- istehlakın xoşagəlməz hallardan qorunması
- optimal xərclərlə ehtiyatların gətirilməsi və cəmləşdirilməsi
- istehsalın xoşagəlməz hallardan qorunması

692 Anbar və ya anbarların məcmusu xidmət infrastrukturu ilə birlikdə təşkil edir

- təsərrüfatçılığı
- anbar təsərrüfatı
- istehsal təsərrüfatı
- nəqliyyat mərkəzi
- dəmiryol mərkəzi

693 Yüklərin işlənməsi xüsusiyyətindən asılı olaraq anbarların lagistik təchizatı ... qrupa bölünür

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

694 Lagistikada anbarlar oynayır ...

- eksperimental rol
- həm müsbət, həm də mənfi rol
- yalnız müsbət rol
- yalnız mənfi rol
- hiss olunmayan rol

695 Anbar təsərrüfatının üstünlüyü ondan ibarətdir ki, anbarda baş verir ...

- bütün zəruri materiallarla istehsalın təmin edilməsi
- resursların cəmlənməsi
- tranzit qaydaların təkmilləşdirilməsi
- çeşidin formalaşması
- yüklərin tranzit qaydada komplektləşdirilməsi

696 Anbarlar ... problemləri həll etməyə imkan verir

- keyfiyyətə
- müvəqqəti
- cari
- kənar
- kəmiyyətə

697 Lagistik sistemdə yerindən asılı olaraq anbarlar müxtəlif funksiyaları yerinə yetirir

- loqistik xidmətin göstərilməsi
- zəruri mal çeşidlərinin formalaşması
- gündəlik mal çeşidlərinin formalaşması
- ehtiyatların cəmlənməsi
- mal partiyalarının məhv edilməsi

698 Anbarlar məhsul növünə görə fərqləndirilir

- taralar və mal qalığı
- hazır məhsul və alətlər
- istehsalı başa çatmayan mallar üzrə anbarlar
- komplektləşdirici məmulatlar
- xammal, yarımfabrikat və komplektləşdirici məmulatlar